



## Sağ - salamat qayıdın!

"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi

(Səh.2)

## Bakıda bir məktəb karantinə bağlandı

82 sayılı məktəb koronavirus səbəbindən distant təhsilə keçib



"Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb".

(Səh.8)

## Günün içindən...




## Sənəd təsdiqləndi

Türkiyəyə daha şəxsiyyət vəsiqəsi ilə getmək mümkündür

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 sayılı Protokol"un təsdiq edilməsi barədə" qanunu təsdiq edib.

(səh.2)

## Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq



Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

(səh.6)

# Atəşkəs qorunmalıdır



## Putin və Ərdoğan Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə məlumatı Kreml yayıb.

(səh.3)

## Rus sülhməramlıları Ermənistandan təhlükəlidir

Moskva və İrəvan arasındakı telefon danışıqlarına ciddi yanaşmaq lazımdır

(səh.8)



## Cəsur zabit, qayğıkeş komandır

Şəhid baş leytenant Səid Rəşidzadənin şərəfli döyüş yolu

(səh.9)

## Rusiya NATO ilə "rus ruleti" oynamaq istəyir



Həşim Səhrablı: "Kreml NATO ilə bacarmaz"

(səh.6)

## İş adamları qollarını çırmaladı

Qarabağdakı qələbədən sonra iqtisadi-ticarət əlaqələri ən üst səviyyəyə qalxacaq

(səh.3)

## Gürcüstanda siyasi böhran dərinləşir

Baş nazir ölkədə avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa verdi

(səh.5)

## Yoluxma azaldı, 3 nəfər vəfat etdi

Son sutkada 155 nəfər müalicə olunaraq sağalıb

(səh.8)

## AZAL azara dönüb

Hazırda Türkiyəyə 800 manatdan aşağı bilet yoxdur

(səh.13)

# Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək



**Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.**

*Sərəncamda bildirilir:*

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustası Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərəvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə

məhəbbət və vətənpərvərlik hissələrini vəhdətdə aşılaraq, ana dilimizin saflığını, mənə potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin

geniş tətqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirlənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyi məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustasının respublikamızda və onun hüdudlarından kənarında 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların özəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdır. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

*Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.*

## Sənəd təsdiqləndi

Türkiyəyə daha şəxsiyyət vəsiqəsi ilə getmək mümkündür

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 sayılı Protokol"un təsdiq edilməsi barədə" qanunu təsdiq edib.

Qanun Azərbaycan vətəndaşlarının üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsinə nəzərdə tutur.

Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 sayılı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

*Qeyd edək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər. Bir ölkənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən digər ölkə vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasportla müraciət etməlidir.*



## Sağ - salamat qayıdın!

"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərirdi



**Ağır yaralanan qazilərimiz Quliyev Şahin Famiq oğlu, Hüseyinov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəchiyev Çingiz Məmməd oğlu, Quliyev Həsərət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsim oğlu, Rustəmli İlkin Elçin oğlu, Eminov Aqil Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu "YAŞAT" Fondu tərəfindən dünən Türkiyəyə göndəriliblər.**

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Eyni zamanda Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

*Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.*

# Su, qaz və işıq sayğacları...

## Deputatlar cəmiyyətin narazılığını dilə gətirdilər

**Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.**

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi daxil edilib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq.

Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə isə



nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçiriləcək asanlaşdırılır.

Qanun layihəsi barədə danışan deputatlar Məşhur Məmmədov, Elnur Allahverdiyev, Asim Mollazadə, Aydın Hüseyinov, İqbal Məmmədov, Rüşət Quliyev, Nəsim Məhəməliyev su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, bu sahələrin idarəetməyə verilməsi, infrastrukturun yenilənməsi, sağlamlaşdırma işinin həyata keçirilməsi barədə qeyd və təkliflərini səsləndiriblər.

*İclasda komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildi-*

*rib.* Komitə sədri enerji satışı sahəsində dünya təcrübəsi, dünya ölkələrində əhalinin bu xidmətlərlə bağlı borcunu ödəmə üsulları, sahibkarların hüquqlarının qorunması barədə fikirlərini diqqətə çatdırıb. Eyni zamanda, təklif edilən qanun layihəsinin bu sahədə müsbət dəyişikliklərə səbəb olacağını deputatların diqqətinə çatdırıb. Məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və məmimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsini müzakirə ediblər.

*Komitənin sədri Sadiq Qurbanov bildirib ki, bu, bizim uzun illər gözlədiyimiz bir anlaşma idi: "44 günlük müharibədən sonra belə bir sənədin imzalanması Azərbaycanın növbəti uğurudur. Yəqin ki, Saziş imzalananda daha geniş formatda təqdimat olacaq".*

Sonra məsələ səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Dünən Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda tərəflər arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasını, kiçik və orta biznesin inkişafı sahəsində əlaqələrin genişləndirilməsini müzakirə olunub. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb. Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır.

“Preferensial ticarət sazişi ticarət dövriyyəsinin artmasına təkan verəcək”

Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxış edən baş nazir Əli Əsədov deyib ki, Türkiyə Azərbaycan iqtisadiyyatına indiyədək 13 milyarddan çox sərmayə qoyub: “Əminlik ki, qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam edəcək. Azərbaycanda 4100-dən artıq Türkiyə şirkəti qeydiyyatda alınıb. Türkiyədəki Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. Türkiyəyə sərmayə qoyan azərbaycanlı iş adamları Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Artıq Türkiyə və Azərbaycan vətəndaşları təkcə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər. Bu, ticarət dövriyyəsinin artmasına, turizmin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyənin həyata keçirdiyi irimiqyaslı layihələr ölkələrimizin transneqliyyat dəhlizinə çevrilməsində mühüm rol oynayır”.

# İş adamları qollarını çirmaladı

**Qarabağdakı qələbədən sonra iqtisadi-ticari əlaqələr ən üst səviyyəyə qalxacaq**



## Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb

“İkitərəfli sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək”

Baş nazir vurğulayıb ki, biznes dairələrimizin birgə fəaliyyəti ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcək. Ə.Əsədov Azərbaycanın 5 il üçün Milli Prioritetlərinin icrasında Türkiyə şirkətlərini görmək istədiyini bildirib: “Bu forum çərçivəsində imzalanacaq ikitərəfli sazişlər də iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək. Azərbaycanın qarşısındakı 5 il üçün Milli Prioritetləri müəyyənləşdirilib. Bu prioritetlərin həyata keçirilməsində də Türkiyə şirkətlərini görmək

dən şad olarıq”.

“Ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb”

Əli Əsədov vurğulayıb ki, koronavirusun təsirindən Türkiyə ilə ticarət dövriyyəyimizdə elə də əhəmiyyətli azalma olmayıb: “İş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər. Bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik. Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötürməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb.



Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsinə azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”.

“Azərbaycan bölgədə işbirliyi platforması yaratmağı təklif edib”

Əli Əsədov qeyd edib ki, Azərbaycan bölgədə daha bir işbirliyi platforması yaratmağı təklif edib: “Bu “3+3” formatıdır. Bu format Naxçıvana yeni dəmiryolu çəkilməsini də özündə əks etdirir. Ötən ilin son illərində ilk Azərbaycan qazı Avropaya çatdırıldı. TAP layihəsinin istismara

verilməsi nəticəsində bu mümkün oldu. Bu, tarixi hadisədir. “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın 2018-ci ildə TANAP ilə Türkiyəyə daxil olmasının ardınca TAP vasitəsilə Avropaya çatdırılması Azərbaycanın qaz ölkəsi kimi tanınmasına səbəb oldu”.

“Bu gün Azərbaycanın yanında olacağıq, sabah da yanında olacağıq”

Türkiyənin vitse-prezidenti Fuat Oktay isə Forumunda çıxışı zamanı bildirib ki, Naxçıvan dəhlizinin açılması ilə Bakı əhəmiyyətli lojistik mərkəzinə çevriləcək. O, türkiyəli iş adamlarına müraciət edərək onları Azərbaycana sərmayə yatırmağa da çağırıb: “Bu gün Azərbaycanın yanında olacağıq. İşğalçıların, terrorçuların qarşısında dayandıq. Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştirak edəcəyik. Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası məsələsi

Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığında yeni dönüş nöqtəsidir”.

“Hədəf ticarət dövriyyəsinə 15 milyard dollara çatdırmaqdır”

Türkiyənin ticarət naziri Ruhşar Pekcan isə deyib ki, Türkiyə-Azərbaycan ticarət dövriyyəsinə 15 mlrd. dollara çatdırmaq əsas hədəfidir: “Bunun üçün hər iki dövlətin iş dünyası bizimlə aktiv şəkildə çalışmalıdır. SOCAR-ın Türkiyəyə sərmayə yatırmasına böyük əhəmiyyət veririk”.

İsmayıl

# “Özbəkistanla birgə hərbi təlim keçirsək...”

Şair Ramaldanov: “...Bundan həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq”



Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Z.Həsənov qeyd edib ki, Özbəkistanla müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun inkişaf edir.

B.Aşrafxanov vurulayıb ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərir. Səfir həmçinin Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu söyləyib.

Azərbaycanın başqa ölkələrlə hərbi əməkdaşlığının yaxşı hal olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Şərq”ə bildirib ki, Özbəkistanla sıx əlaqələrimiz var: “Son qələbəmizdə Azərbaycan Ordusu nələyə qadir olduğunu göstərdi. Ordumuz böyük təcrübə qazanmış bir heyətdir. Fikrimcə, Özbəkistan ölkəmizlə hərbi sahədə əməkdaşlığın qurulma-

sında maraqlıdır.

Prinsipcə, hazırda çox ölkələrlə birgə təlimlər keçirilir. Həmin ölkələr hərbi sahədə əlaqələrini genişlənmək istəyirlər.

Düşünürəm ki, türkdilli ölkələrin silahlı qüvvələrinin bir-biri ilə əlaqə qurması və birgə hərbi fəaliyyəti yeni siyasi yanaşmalarda vacibdir. Təbii ki, inkişaf etmiş ordumuzla digər dövlətlərin hərbi birləşmələri əlaqə yaratmaq istəyirlər. Bu da hər iki ölkənin hərbi qüvvələrinin inkişafı üçündür”.

Ş.Ramaldanov qeyd edib ki, Özbəkistanla nə qədər çox sahələrdə əməkdaşlıq etsək, bir o qədər yaxşıdır: “Azərbaycan bütün ölkələrlə dostluq siyasəti qurur. Xüsusilə türkdilli dövlətlərlə münasibətlərə xüsusi yer ayırırıq. Bu baxımdan Özbəkistan səfiri müdafiə nazirimiz ilə görüşüb.

Birgə təlimlərin keçirilməsi haqqında qərar qəbul olunsaydı, hər iki dövlət üçün faydalıdır. Fikrimcə, Özbəkistanla hərbi təlimlər keçirsək, bundan həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq.

Dostluq münasibətlərimiz daha da güclənəcək. Müasir və keşməkeşli dünyada bundan yaxşı şey yoxdur”.

Yeganə Bayramova

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışıqları zamanı Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə məlumatı Kreml yayıb.

“Putin və Ərdoğan Rusiya, Azər-



## Atəşkəs qorunmalıdır

Putin və Ərdoğan Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

baycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə bəyanatlarında göstərilən razılaşmaların reallaşdırılması kontekstində Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsini davam etdirib. Söhbət regionun sosial-iqtisadi inkişafı istiqamətində Rusiya və Türkiyənin addımlarının koordinasiyasından gedir. Ateşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlaması ilə əlaqədar məmnunluq ifadə edildi”, - deyə Kremlin yaydığı məlumatda bildirilib.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı qeyd edib ki, atəşkəs

qorunması üçün birgə səylər göstərilməlidir. O, Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Bundan əlavə, Rusiya və Türkiyə liderləri ikitərəfli münasibətləri, həmçinin Suriya məsələsini müzakirə ediblər.

Rusiya prezidenti İraqda 13 dinc Türkiyə vətəndaşının PKK yaraqlıları tərəfindən öldürülməsi ilə bağlı Rəcəb Tayyib Ərdoğanla başsağlığı verib.

# Xocalı soyqırımını dünyada tanıtmağa çalışmalıyıq



**Ərazi bütövlüyümüz bərpa edilərsə də, bizə vurulan yaralar sağalmayıb**

yanın gözü qarşısında baş verən dəhşətli soyqırımın əsl mahiyyətini beynəlxalq aləmə çatdırmaq istiqamətində geniş işlər görülməlidir.

**"Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, uzun zamandan sonra torpaqlarımız işğaldan azad**

edildi, 30 illik həsrətə son qoyuldu. Amma xalqımıza qarşı törədilən vandalizm aktları heç vaxt unudulmamaq: "Ona görə də Xocalı soyqırımının dünyada tanıtılmasından sonra ermənilərdən təminat istənilməsi gündəmə gətirilməlidir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində kifayət qədər işlər görülür. Təbii ki, bundan sonra da xeyli işlər həyata keçirilməlidir. Bütün dünya Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı qəbul etməlidir. Bundan sonra beynəlxalq hüquqda ermənilərdən təminat istənilməsi diqtə

edilməlidir".

**E.Eyvazlı qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində jurnalistlərin də üzünə böyük vəzifə düşür:**

"Fikrimcə, Xocalı hadisələrinin təbliği üçün ciddi işlər görməliyik. Torpaqlarımız işğaldan azad edilib deyə, sakit durmalı deyilik. Əksinə bundan sonra daha geniş və dərin təbliğatlar aparmalıyıq.

Hər birimiz əlimizdən gələnləri edib, mövcud resurslardan kifayət qədər yararlanmalıyıq. Xarici jurnalistlərin Bakıya dəvət olunması nəzərdə tutulur.

Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində Azərbaycan Diasporunun üzünə də böyük iş düşür. Ərazi bütövlüyümüz bərpa edilərsə də, bizə vurulan yaralar sağalmayıb.

Bu yaralar o zaman sağalacaq ki, ermənilər layiqli cəzalarını alaraq təminat ödəsinlər və bu vəhşilik bütün dünyada qəbul olunsun".

Yeganə Bayramova



**"İstiqlal" ordenli Həsənzadə Prezidentə minnətdarlıq etdi**

"Bu təkcə mənə deyil, həm də mədəniyyətimizə, ədəbiyyatımıza verilən dəyərdir"

**Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təltif edib. Dövlət başçısı şairin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir:**

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə "İstiqlal" ordeni ilə təltif edilsin".

**N.Həsənzadə təltiflə bağlı fikirlərini "Şərq"lə bölüşdü:** "Dövlət başçısına minnətdaram. Bu çox yüksək qiymətdir. Və təkcə mənə deyil, həm də mədəniyyətimizə, ədəbiyyatımıza verilən dəyərdir".

Kənan

## Ukrayna parçalanmanın günahını Rusiyada görür



**"Rusiya düşünürdü ki, burada Qərbin və ABŞ-ın təhriki var. Nəticədə Ukraynada parçalanma və müharibə baş tutdu"**

Ukrayna MDB çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb. Dünən Ukrayna Nazirlər Kabinetinin iclasında ölkənin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı MDB sazişindən çıxması barədə qərar qəbul edilib. Bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.

**"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ukraynadakı proseslərlə bağlı feysbuk hesabında yazıb:** "Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır.

Ukraynalı və rusiyalı ekspertlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yeni lokal müharibə ehtimalı var.

Bu arada, Kremldə Donbasın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə, Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik".

Kiyevdəki vəziyyəti "Şərq"ə şərh edən geosiyasət və konfliktologiya üzrə ekspert Sultan Zahidov söyləyib ki, Ukrayna 2013-2014-cü ildə baş verən

"Maydan hadisələrindən sonra xarici siyasət kursunu 180 dərəcə dəyişib: "Ukrayna bu hadisələrdən qabaq Rusiya və postsovet məkanındakı əlaqələrinə üstünlük verdi. "Maydan" hadisələrindən sonra gələn yeni hakimiyyət Kremlin başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmaqdan, Qərb strukturlarını rəhbər tutdu. Artıq Ukrayna Rusiyanın üzv olduğu qurumlardan uzaqlaşmaq siyasətini aparır.

Sözsüz ki, bu da Kremlin narazılığına səbəb olan addımlardır. Rusiya düşünürdü ki, burada Qərbin və ABŞ-ın təhriki var. Nəticədə Ukraynada parçalanma və müharibə baş tutdu. Donetsk və Luqansk əyalətləri Ukraynadan ayrılış vəziyyətində idi. Sonra da Krımın Rusiyaya birləşməsi baş verdi".

Kiyevin hələ də ərazi bütövlüyünü bərpa etmədiyini söyləyən ekspert vurğulayıb ki, Ukrayna hakimiyyəti günahı Rusiyada görür: "Rəsmi Kiev MDB sazişlərindən çıxır. Bu, qeyd etdiyimiz siyasi proseslərin davamıdır. Çünki MDB məhz Rusiyanın təşəbbüsü ilə yaradılmış qurumdur. Bu səbəbdən Ukrayna Rusiyanın təşəbbüsü ilə yaradılan qurumların sazişlərindən imtina edir. Görür ki, ərazi bütövlüyü bərpa olunmur, ona görə də iki ölkə arasında gərgin münasibətlər davam edir".

Yeganə Bayramova



## Bir millət, bir şəxsiyyət vəsiqəsi...

**"Bu addım gələcəkdə yüksək inkişafıya yol açacaq"**

**Bir müddət əvvəl Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişə dəyişikliklər edildi.**

Sazişə əsasən iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər. Artıq bu qərar Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.

Belə ki, bu qayda Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.

**Şəxsiyyət vəsiqəsi ilə qardaş Türkiyəyə gediş-gəlişə bağlı "Şərq"ə danışan millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib ki, bu qərarın çox böyük əhəmiyyəti var:** "Biz eyni millətlik, onlarla gediş-gəlişdə ciddi problem yaranmasın deyə şəxsiyyət vəsi-

qəsi ilə bu proses mümkün olacaq. Əvvəllər gedib-gəlmək üçün müəyyən prosedurlar həyata keçirilirdi. Qeyd etmək lazımdır ki, bizim biznesmenlər Türkiyədə işləyirlər. Ümumiyyətlə, bu addım həm Azərbaycan, həm də Türkiyə vətəndaşları üçün əhəmiyyətli qərardır".

**İqtisadçı-ekspert Fuad İbrahimov da sözügedən addımın əhəmiyyətindən danışdı:** "İllər boyu bir tarixi kəlam səsləndirilir: "Bir millət iki dövlət". Bu gün sözün əsl mənasında ideoloji proses həyata keçirilir. Bu gün şəxsiyyət vəsiqəsi ilə səfərlərin aparılması iki ölkə arasında bütün sahələr üzrə inteqrasiyanın yüksəlişinə gətirib çıxaracaq. Bunun əlbəttə ki, əhəmiyyəti çox böyükdür. Avropa Birliyində başqa ölkənin vətəndaşı sərhədi yoxlanılmadan keçir. Doğrudan da, bu addım gələcəkdə yüksək inkişafıya yol açacaq".

Aygün Tahirqızı



Gürcüstanın Baş naziri Georgi Qaxariya vəzifəsindən istefa verib. Baş nazirin istefasından sonra Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Səbiq hökumət başçısı qeyd edib ki, istefasına səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı hakim "Gürcü arzusu" ilə arasındakı fikir ayrılığıdır.

"İnanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir". Qaxariya "Gürcü arzusu" Partiyasından istefa verdiyini açıqlayıb. 45 yaşlı eks baş nazir 2019-cu ilin sentyabrından bu vəzifəni icra edirdi.

Xatırladaq ki, Tbilisi şəhər məhkəməsi ötən gecə müxalif Vahid Milli Hərəkət Partiyasının sədri Nika Meliya barəsində həbs-qətimkan tədbiri seçib. O, 2019-cu ilin 20 iyunundakı hadisələrdə təqsirkar hesab edilib. Qanunverici orqan Meliyanın deputat toxunulmazlığını ləğv edib. Məhkəmənin qərarından sonra Vahid Milli Hərəkət Partiyasının ofisi qarşısında gərginlik baş verib. Etirazçılar Meliyanı həbs etməyə gələn hüquq-mühafizə orqanlarının işçilərinə partiyanın ofisinə

## Gürcüstanda siyasi böhran dərinləşir

### Baş nazir ölkədə avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa verdi

daxil olmağa imkan verməyib. Gürcüstan müxalifəti də birgə bəyanat qəbul edərək, Nika Meliya ilə həmrəy olduqlarını bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifət partiyalarına xəbərdarlıq edib. Nazirlik onları zorakılıqdan çəkinməyə və polis əməkdaşlarının məhkəmənin qərarını icra etməsinə əngəl törətməyə çağırıb. ABŞ-ın Gürcüstandakı səfirliyi isə hadisələrə görə narahat olduğunu bildirən açıqlama yayıb.

**Qonşu ölkədə yaşanan siyasi böhranı "Şərq"ə dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq"ə bildirib ki, əslində qarşıdurmanın əsas səbəbi parlament seçkilərinin saxtalaşdırılması ilə bağlıdır.** Onun sözlərinə görə, müxa-

lifət bloku bir sıra bölgələrdə səsərin pul ilə alındığını, hakim partiyanın inzibati resurslardan istifadə etdiyini iddia edərək parlamenti qeyri-legitim sayır: "Müxalifət bütün saxtakarlıqlara görə milyarder Bidzina İvanaşvili suqulayır. Qeyd edirlər ki, İvanaşvili siyasətdən getdiyini, partiyanın işlərinə qarışmadığını bəyan etsə də, əslində hökuməti pərdə arxasından idarə edən əsas fiqurdur. Müxalifət seçkidə 30 faiz səs toplasa da, saxtakarlığı əsas gətirərək parlamentin iclaslarında iştirak etmir. Onsuz da iqtidar-müxalifət münasibətləri gərgin idi. Vahid Milli Hərəkət Partiyasının sədri Nika Meliyanın həbs qərarı hökumətlə müxalifət arasındakı qarşıdurmanı daha da kəskinləşdirdi. Tərəflərin gərginliyi toqquşma həddinə gəlib çatdı. Qaxariya Gürcüstanın demokratik bir ölkə olduğunu, müxalif

bir partiya sədrinin bəhanələrlə həbsinin qəbul edilməz olduğunu düşündüyü üçün vəzifəsindən getdi".

**Analitikin qənaətinə, səbiq baş nazir ölkədəki avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa qərarı aldı:** "Maraqlıdır ki, Qaxariyanın istefasından sonra polis Meliyanı həbs etməkdən imtina etdi. Hazırda proseslər dondurulmuş şəkildə saxlanılır. Nəticə etibarlı ilə Gürcüstan hökuməti böhran içindədir. "Gürcü arzusu" uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, verilən vədlərin heç birini reallaşdırmayıb. Qonşu ölkədə siyasi böhranın əsas səbəblərindən biri də xalqın narazılığı, ağırlaşan iqtisadi durumla bağlıdır".

İsmayıl Qocayev



## XİN başçıların görüşü təxirə salındı

Bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

## Azərbaycanda rüşvət alma və rüşvət vermə cinayətləri artıb

Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalsa da, onlardan rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.



Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, artım tendensiyası terror xarakterli cinayətlərdə 1,6 dəfə olub. Artım tendensiyası saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada 44,4 faizlə, ictimai mənafeviyyət əleyhinə cinayətlərdə 35,8 faizlə, kibercinayətlərdə 33,3 faizlə, cinayət yolu ilə əldə edildiyini bilib-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə 32,3 faizlə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada 24,4 faizlə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə 19,8 faizlə, hədəqorxu ilə tələb etmədə 18,8 faizlə, insan alverində 6,2 faizlə, ekoloji cinayətlərdə isə 2,8 faizlə müşahidə olunub.



## Müdafiə naziri baş nazir olur

Gürcüstanın hakim partiyası namizədini irəli sürüb

**Gürcüstanda hakim "Gürcü arzusu - Demokratik Gürcüstan partiyası" baş nazir vəzifəsinə hazırkı müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.**

Trend-in məlumatına görə, bunu partiyanın sədri İrakli Kobaxidze deyib.

O bildirib ki, yeni baş nazirin təyinatı ilə bağlı səsvermənin sabah keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın baş naziri olub.

Bu gün səhər saatlarında Georgi Qaxariya vəzifəsindən istefa vermişdi.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Tərəflərin görüşündə ölkələrimiz arasındakı ikitərəfli hərbi əməkdaşlıq münasibətləri müzakirə olunub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində əlaqələr hər iki ölkənin maraqlarına uyğun inkişaf edir.

General Zakir Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib. Səfir də öz növbəsində Özbəkistanın Azərbaycanla birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edib. Vurğulayıb ki, Özbəkistan hərbi qulluqçularının Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsi aparması olduqca vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsindən və qardaş Türkiyə ilə birgə fəaliyyətdən sonra bir sıra ölkələr, xüsusən Orta Asiyanın türk respublikaları Azərbaycan və Türkiyə əməkdaşlığına daha çox maraqla göstərirlər.

**Türk ölkələri arasında hərbi əməkdaşlığı genişləndirməyin zəruri olduğunu düşünən poli-**

## Arzuladığımız türk birliyi qurulur

Qarabağda yazılan dastan Mərkəzi Asiya ölkələrinə yayılıb



**"Son günlər Türkmənistan, Qırğızistan və Özbəkistan bizimlə hərbi əlaqələri inkişaf etdirməkdə maraqlı görünür"**

toloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, təbii olaraq hər kəs güclü tərəflə yaxınlıq etmək istəyir. Analitikin sözlərinə görə, qardaş belə özündən qüdrətli qardaşın yanında dayanmağa ehtiyac duyur: "Son günlər Türkmənistan, Qırğızistan

və Özbəkistan bizimlə daha sıx əməkdaşlıqda, hərbi əlaqələri inkişaf etdirməkdə maraqlı görünür. Türkiyənin güclənməsindən, dünya siyasətində söz sahibi olmasından və eyni zamanda Azərbaycanın Qarabağda dastan yazmasından sonra Mərkəzi Asi-

yanın türk ölkələri rəsmi Bakı və Ankara ilə əlaqələri sıxlaşdırdı. Ölkələr arasında rəsmi gediş-gəlişlər çoxaldı. Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi əlaqələrin inkişafı çox vacibdir. Xüsusən, Özbəkistan Mərkəzi Asiyada ən güclü orduya malik ölkədir. İki ölkənin hərbi sahədə ortaq fəaliyyəti, təcrübə mübadiləsi bütün türk dünyası üçün faydalıdır".

**Ə.Məmmədli qeyd edib ki, türk ölkələri arasında baryerlər tədricən aradan qalxır:** "Türk dövlətləri bir-birinə hər sahədə yaxın olmalıdır. Turan ideyasından danışanda çoxlarına mifik görünür. Turan türk respublikalarının öz suverenliyindən vaz keçib vahid dövlət olması demək deyil. Turan bütün türk ölkələrinin sərhədsiz birliyi və vahid güc deməkdir. Hələlik bu istiqamətdə kiçik addımlar atılır. Qətiyyətli mövqe sərgiləməyə davam edərsək, arzuladığımız türk birliyini qura bilirik".

İsmayıl Qocayev

# Rusiya NATO ilə "rus ruleti" oynamaq istəyir



## Həşim Səhrablı: "Kreml NATO ilə bacarmaz"

Son günlər NATO ilə Rusiya arasında münasibətlər yeni - daha kəskin bir mərhələyə çatıb. Ötən günlərdə NATO-nun baş katibi Yens Stontelberq açıqlama verdi ki, toqquşmaya hazır, əməkdaşlığa isə şad olarıq. Kreml artıq əvvəlki deyil.

Özünü hegemon kimi göstərməyə çalışsa da, "asıb-kəsməyə" gücü çatmayıb. Bir tərəfdən isə "ağalığ" ənənəsi var. Elə isə tərəflər arasındakı münasibətlər necə inkişaf edəcək? Moskva, nəhayət ki, gücünün qalmadığını etiraf edərək, konstruktiv mövqə tutacaq, yoxsa NATO ilə

Etməyə doğru yön alır.

Rusiya qısa zamanda hərbi gücünü NATO-nun sahib olduğu elmi-texniki tərəqqiyə çatdırmasa, SSRİ-nin taleyini yaşaya bilər. Yeni yeni parçalanma görə bilirik. Yox, Rusiya bu gücə çatarsa, onda bizim də gələcəyimiz ciddi suallar altında qalacaq.

Hazırda, Rusiyanın hərbi sahədə elmi-texniki tərəqqisinin NATO dərəcədə uğurlu olmadığı açıq-əşkar görünür. NATO üzvü aparıcı ölkələrin istər təklikdə, istər birlik səviyyəsində uğurları Rusiya-

"rus ruleti" oynayacaq?

**Hərbi-siyasi ekspert Həşim Səhrablı ehtimalları "Şərq"ə dəyərləndirdi:** "NATO və Rusiya arasında toqquşma durmadan böyüyür. Yeni Stalin sevdası Putini məhv etməli idi.



dan dəfələrlə üstündür. Məsələn, Azərbaycan üçün də əvəzədlənməz faktor olan Türkiyə amilini nəzərə almaq kifayət edir.

Türkiyənin canlı qüvvə potensialı 30 milyonun üzərində olduğu halda, bu rəqəm Rusiyada 40-45 milyondur. Onların da müəyyən qismi müsəlman prizmasına sahibdir. Yeni potensial qarşıdurmalarda çəçen və dağıstanlı mücahidlər Moskvadan revanş alacaq".

H.Səhrablının fikrincə, Kreml NATO ilə bacarmaz: "Texniki sahədə Rusiya Türkiyədən üstün görünərsə də, PUA amili qüvvələr nisbətində ciddi dəyişiklik edib. Həmçinin Türkiyə NATO səviyyəsində qorunacaq. Ən əsası, Türkiyənin F-16 qırıcıları NATO səviyyəsində ikinci sinif hesab edilərsə də, Rusiyada F-16-dan effektiv döyüş qırıcıları hələ də yoxdur.

Dünya ikinci soyuq savaşa başlayıb. Mediada bunlar danışılır, danışılmıyacaq. Ancaq hər şey bitdikdən sonra tarix yazılacaq, xəbər tutacağıq.

Amma görünən odur ki, zahirən demokrat olanlar, özünə zəhmət verib görünüşdə belə, demokrat ola bilməyənleri bircəlik yox edəcəklər.

Qərb udacaq, Şərq uduzacaq.

Şərqli olaraq uduzmanın tək yolu, Qərb ilə demokratiya oyununa davam etməkdir".

Kənan Novruzov

## Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq

Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda əfvə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiyanın yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb.

## Atəşkəs rejiminin pozulması qeydə alınmayıb

Qarabağa qaytarılan ermənilərin təhlükəsizliyi təmin edilir

Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət sabit olaraq qalır.

Sputnik Azərbaycan "RIA Novosti"-yə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mariya Zaxarova bildirdi.

"Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət sabit olaraq qalır. Atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Rusiya sülhməramlı kontingentinin hərbiçiləri vəziyyəti nəzarəti həyata keçirir... Ərazinin partlayıcı predmetlərdən təmizlənməsi davam edir və qaçqınların Dağlıq Qarabağa qayıtması ilə bağlı təhlükəsizlik təmin edilir", - deyərək Zaxarova qeyd edib.



# Külək əsəndə endirilir

## İcra hakimiyyətləri bayrağımıza qarşı hörmətsizlik edir

bayraq meydanlarının açılışını edir, üçrəngli bayrağımızı öpüb, göz üstə qoyandan sonra onu əbədi dalğalanmaq üçün səmaya doğru ucaldır. Bəs, siz nə edirsiniz, bayraq endirən cənablar?! Qisası, "Bir kərə yüksələn bayraq, bir daha enməz!". Teymur Rzayev adlı sosial şəbəkə istifadəçisi də vurğulayıb ki, Ba-

rüntü sayıla bilməz. Xüsusilə, dövlət orqanlarının, icra hakimiyyətlərinin qarşısında bu mənzərəni müşahidə etmək ürəkəçən deyil. Vətən savaşından sonra cəmiyyətimizin bütün fərdlərində bayrağa münasibətdə böyük həssaslıq yarandığını gördük. Həm də yalnız Azərbaycan bayrağına deyil, qardaş Türkiyə bayrağına, eyni zamanda qardaş Pakistan bayrağına da insanların sayğısının şahidi olduq. Üreyimizi sevgisiz, dirəyimizi bayraqsız saxlamaq olmaz".

**AVCİYA-nın eksperti, tarixçi Məhərrəm Zülfüqarlı bildirib ki, qardaş Türkiyədə insanların bayrağa sevgi və sayğısı, mənavi bağlılığı çox yüksəkdir.** Onun sözlərinə görə, Türkiyənin bütün şəhərlərində, meydanlarında al-qırmızı bayraq dalğalanır: "Məsələ ondadır ki, qardaş ölkədə böyük dirəkli və iri həcmli bayraqlar ancaq şəhər mərkəzlərində olur. Dövlət qurumlarının, yerli idarələrin önündə isə daha kiçik ölçülü bayraqlardan istifadə edirlər. Bakıda Dövlət Bayraq Meydanı yarandıqdan sonra bütün rayon mərkəzlərində oxşar meydanlar yaradıldı və bayrağımız ucaldıldı. Son dövünlərdə, ələlxüsus

## Millət vəkili jurnalistin qaldırdığı məsələnin ibrətamiz olduğunu deyir

kıdan Gəncəyə qədər əksər rayonlarda bayraq dirəkləri boşdur.

**Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bayrağımıza sayğı ilə bağlı qaldırılan məsələnin olduqca ibrətamiz olduğunu deyir.**

Deputat da bildirib ki, bəziləri dövlət orqanının qarşısındakı dirəkəndən iri ölçülərdə bayraq asırlar, güclü külək əsən kimi isə çıxarırlar: "Doğrudan normal ölçüdə bayraq asmağa və onu həmişə dirəkdə saxlamağa nə mane olur? Bu, bayrağa qarşı ən azı diqqətsizlik kimi anlaşıla bilər. Bayraq dirəyinin istənilən havada boş qalması yaxşı gö-

Tanınmış jurnalist Elşad Paşasoy feysbuk statusunda bayrağımızla bağlı bir problemi gündəmə gətirib. Paytaxtdakı bayraqsız dirəklərin fotolarını paylaşan həmkarımız vurğulayıb ki, bəzi dövlət qurumları, əsasən də icra hakimiyyətləri balaca külək əsən kimi dirəkləri bayraqsız qoyurlar. Yeni üçrəngli bayrağımız icra hakimiyyətlərinin qarşısındakı hündür dirəklərdə bir gün görünürsə, iki gün ortalıqdan "yox" olur. Dirəklər isə boş qalır.

Jurnalist bayraqların qaldırılıb-endirilməsinin qanunla tənzimləndiyini bəyan edərək, mühüm dövlət atributu sayılan bayrağın tez-tez endirilməsinin düzgün olmadığını düşünür: "Bakıda meh əsən kimi bəzi icra hakimiyyətləri bayraqları endirir. Olmaz ki, icra başçıları bir-biri ilə bəhşə girib, hündür dirəklərə iri ölçülü bayraq asmağa əvəzinə, elə normal ölçüdə bayrağımızı assınlar?! Sonra da xərcə düşməmək üçün onu yığıdırmınsınlar. Axi, bayrağın qaldırılması, onun yarıya qədər endirilməsi qanunla tənzimlənir. Qanunla tənzimlənməyən məsələdə hər məmur necə öz istədiyi kimi hərəkət edə bilər?!". E.Paşasoy vurğulayıb ki, o bayrağın qan bahasına azad olunan torpaqlarımızda ucaldılması asan başa gəlməyib: "Azərbaycanın qalib ordusunun Ali Baş Komandanı Qarabağda



Vətən müharibəsindən sonra xalqımızda üçrəngli bayrağa sevgi hədsiz çoxaldı. Vətənə, torpağa, atributlarımıza sevgini mənasız kampaniyaya çevirmək, adıləşdirmək, gözəndən salmaq olmaz. Meydanlarda, dövlət qurumlarının və icra hakimiyyətlərinin qarşısında bayraq dirəkləri əksər hallarda bəhşə-bəhş prinsipi ilə qoyulduğu üçün bu gün həmin dirəklər boş saxlanılır. Bayraq hamı üçün əziz və doğmadır. Şəhər və rayon mərkəzlərində dirəklər hündür, asılan bayraqlar böyük ola bilər. Ancaq icra hakimiyyətlərinin qarşısındakı bayraq dirəklərinin böyük ölçüdə olması şərt deyil. Elə ölçüdə qoysunlar ki, külək

əsəndə aşağı endirməsinlər. Həm də külək, yağış və s. hallarda yararsız vəziyyətə düşdükdə, görüntüsü və ya rəngi pozulduqda asanlıqla dəyişmək mümkün olsun. Nəzərə alaq ki, ölkəmizə xarici qonaqlar gəlir. Onlar bayraq dirəklərini boş görməməlidir. Eyni zamanda yararsız vəziyyətə düşmüş bayraqlara da rast gəlməməlidir. Bayrağa hörmətsizlik yolverilməzdir. Hər bir icra başçısı bu məsələyə həssas yanaşmalıdır. Onsuz da merlərə münasibət heç də xoş deyil. Əgər öz imiclərini bir qədər qaldırmaq və işlərində qalmaq istəyirlərsə, belə məqamlara diqqət etsinlər".

İsmayıl Qocayev

# Faciələrimizə biganə yanaşmağa haqqımız yoxdur

“Vətən savaşında göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımını ərəfəsində də nümayiş etdirməliyik”



“Xocalı soyqırımını tariximizin qanlı səhifəsi, ağır yeri-mizdir. Nə vaxtsa Qarabağda təkrar ermənilərlə birlikdə yaşasaq belə, onların vəhşiliyini, dəhşətli qətliaları əsla unutmamalıyıq”. Bu barədə “Şərq”ə Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Hüquq müdafiəçisi bildirib ki, soyqırımın ildönümü ilə bağlı əvvəlki tədbirlər daha çox qısas, intiqam, torpaqların azad olunmasına yönəlik çağırışlarla müşahidə olunurdu.

Lakin indi vəziyyət dəyişib, torpaqlarımız işğaldan azad olunub və erməni silahlılarına ağır zərbə vurulub, düşmən ordusu məhv edilib: “Keçmiş şüarlar artıq aktuallığını itirib. Bundan sonra Xocalı soyqırımını ilə bağlı keçirilən mərasimlər, anım tədbirləri başqa formatda olmalıdır. Təbliğati fərqli istiqamətdə aparmalıyıq. Aldığımız məlumata görə, dünyanın bir çox nüfuzlu telekanalları, o cümlədən qardaş Türkiyədən jurnalistlər Azərbaycana gələcək və hökumət xətti ilə Xocalıya gedəcəklər. Bu, məntiqli addımdır. Qanlı soyqırımın hadisəsinin baş verdiyi ərazidən, həm də şahidlərin dili ilə

dünyaya təbliğ olunması daha təsirli vasitədir. Ümumiyyətlə, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında fasilə vermək olmaz. Təsəvvür edin, bir tərəfdə müharibədən sonrakı vəziyyət müzakirə olunur, regionun inkişafı üçün layihələr hazırlanır, kommunikasiyanın bərpasından söhbət gedir, ancaq Ermənistanda revanşist düşüncədə olanlar boy göstərir. Hələ də düşmən ölkədə Xocalı soyqırımını törətdiyi üçün qürrələnen, əliyalın insanları, uşaq, qoca və qadınları öldürməyi “qəhrəmanlıq” bilən məxluqlar var. Ona görə də Xocalı soyqırımını, erməni vandalizmini daha geniş miqyasda təbliğ etməliyik. Soyqırım daha çox ölkənin rəsmən tanınmasına çalışmalıyıq”.

Ə.Şahidov vurğulayıb ki, dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı qətlialardan xəbərdar olmalıdır ki, erməni vəhşiləri bir daha bu cür alçaqlığa cəsarət etməsinlər: “Əgər bədnam qonşularımız revanşist təfəkkürdədir

sə, qısasçılıq düşüncəsi ilə yaşayırlarsa, bizim Xocalı soyqırımına biganə yanaşmağa haqqımız yoxdur. Ola bilsin, Xocalı soyqırımını ilə bağlı tədbirlər pandemiya səbəbindən bir qədər məhdud səviyyədə keçirilsin. Bəlkə Bakıda və xaricdə silsilə tədbirlərin təşkili mümkün olmayacaq. Amma çalışmalıyıq ki, soyqırımla bağlı informasiyalar, erməni vəhşiliyini əks etdirən videokadrlar dünyanın nüfuzlu telekanallarında verilsin. Xarici KİV-lərə çıxışı olan hər kəs soyqırımın təbliğatını aparmalıdır, erməni qatillərinin insanlıqdan kənar əməllərini pisləməlidir. Həmçinin, sosial şəbəkələr üzərindən təbliğatımızı genişləndirməliyik. Şəxsen mən xarici media orqanları ilə əlaqə qurmuşam və soyqırım günü bir neçə beynəlxalq telekanalda ingilis dilində çıxışım olacaq. Belə milli və həssas məsələlərdə heç kim bacardığını əsirgəməməlidir. Vətən savaşında göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımını ərəfəsində də nümayiş etdirməliyik”.

İsmayıl Qocayev

**Qarabağda rus dili spekulyasiyasının nədəni var**  
Yaşar Onay: “Bu Rusiyanın regiondakı təsirini daha uzunmüddətli edir”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlir. Və onunla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçiriləcək.

Sabah isə gürücülük nazir David Zalkalini Azərbaycanda olacaq və üçtərəfli müzakirələr aparılacaq. Marafıdır ki, qarşı cəbhədə də hərəkətlənmə müşahidə olunur. Ermənistan nümayəndələri Rusiyaya gedir, danışıqlar aparılır. Bu azmış kimi, Qarabağda rus dili “dövlət dili” elan edilir. Görünür, bitən sadəcə hərbi əməliyyatlar imiş...

Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay qarşılıqlı səfərləri “Şərq”ə şərh etdi: “Cənubi Qafqazda üç ölkə olsa da, bütün problemlərin mənbəyi olan Ermənistanı saymaq istəmirəm. Deməli, üçtərəfli görüşün səbəbi məlumdur. Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyi, balansını təmin etmək istəyirlər.

Bildiyiniz kimi, Rusiya açıq-aydın Ermənistanın yanındadır.

Qarabağda rus dilinin “dövlət dili” olması azərbaycanlılar və ermənilər birlikdə yaşayanda problemin yaranmaması üçündürsə, başa düşülür. Lakin bu həm də Rusiyanın regiondakı təsirini daha uzunmüddətli edir.

Həmçinin yetişməkdə olan yeni nəsil üçün də təhlükə yaranacaq, belə demək mümkündürsə, “mənimsənilmə” prosesi meydana çıxacaq. Başqa sözlə desək, təcridən türk, rus, ermənilərdən ibarət, ancaq özlərini rus hesab edən cəmiyyət formalaşma bilər.

Ona görə də diqqətli olmaq lazımdır. Unutmayın ki, millətlərin dillərini itirməsi hər şeylərini itirməsi deməkdir”.

Kənan

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilib. Xatırladaq ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov öz istəyi ilə vəzifəsindən azad olunub. Onun yerinə institut rəhbəri postuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb. Rəhbərliyin dəyişməsi ilə bərabər institutda islahatlara start verilib.

Elmi Şuranın ötən gün keçirilən iclasında qurumun 8 şöbəsinin ləğv olunması qərarlaşdırılıb. Qeyd olunub ki, institutun 4 otağında 8 şöbənin yerləşməsi elmin inkişafına maneçilik törədir. Struktur dəyişikliyinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilib. Şöbələrin daxilindəki bölmələr də ləğv olunub. Dəyişikliklər nəticəsində ümumilikdə şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir. Bundan əlavə, institutda “Siyasi partiyalar və ictimai təşkilatların tarixi” şöbəsi yaradılıb. Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.

## Tarix institutu islahatlara başladı

“Bəzi şöbələr ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub”

AMEA Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin “Şərq”ə bildirilib ki, müasir dünyada tarix elminin inkişaf prioritetləri institut qarşısında ciddi vəzifələr qoyub. Qurum təmsilçisinin fikrincə, bu vəzifələrin həyata keçirilməsi üçün əsaslandırılmış elmi-tədqiqat strukturunun olması vacib şərtidir: “Hazırda Tarix İnstitutunda 28 struktur vahidi var. Onlardan 19-u elmi-tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. Şöbələrin istiqamətləri və sayları çox olduğundan belə bir struktur ilə Tarix İnstitutunun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində müəyyən çətinliklər yaranır. Bunu nəzərə alaraq, Elmi Şura Tarix İnstitutunda bəzi struktur dəyişikliyinə həyata keçirilməsinə bağlı qərar qəbul edib. Bəzi şöbələr



AMEA-nın digər institutlarında və ya bilavasitə institutun özündə təkrar olduğu üçün ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub”.

N.Ağayeva bəzi şöbələrin ixtisarı ilə bağlı ixtisarlara olub-olmayacağı məsələsinə də

münasibət bildirib: “Ləğv edilən və ya yenidən təşkil edilən şöbələrin əməkdaşlarının müvafiq qaydada yerləşdirilməsinin təşkili məqsədilə baş direktor və yeni struktur üzrə şöbələrin rəhbərlərindən ibarət komissiya yaradılmışdır. Bu zaman həm yeni, həm

də mövcud şöbələrdə əməkdaşların elmi-tədqiqat dövrləri və problemlər əsasında yerləşdirilməsi və ya yerdəyişməsi əsas götürülməkdir. Dəyişikliklərin şəffaf və aşkarlıq şəraitində aparılmasının təmin edilməsi üçün tədbirlər də görülməkdir. Əlbəttə, hər bir əməkdaşın arzu və təklifinə qayğı ilə yanaşılmalı və qərar mütləq şəkildə onlarla razılaşdırılmalıdır”.

AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Ramin Əlizadə də “Şərq”ə açıqlamasında bildirib ki, uzun müddət ölkə tarixşünaslığında və strukturlarda sovet ənənəsi əsas rol oynayır, hakim konsepsiya olub. Tarixçi-alim vurğulayıb ki, eger struktur dəyişiklikləri elmi-tarixi araşdırmalara öz təsirini göstərəcəksə, o zaman effektiv nəticə verəcək: “Təkmilləşdirmə, araşdırmaların daha intensiv aparılması və konkret bir profildə müxtəssislərin yetişdirilməsi baxımından Tarix İnstitutunda struktur dəyişikliklərinin olması çox önəmlidir. Bəzi tarixi dövrlərlə bağlı araşdırmalar yeni aspektlərdə getməlidir. Əsas diqqəti kifayət qədər aktual olmasına rəğmən, bugünkü tarixşünaslığımızda əksini tapmayan mövzulara yönəltmək lazımdır”.

İsmayıl Qocayev



**Moskva və İrəvan arasındakı telefon danışqlarına ciddi yanaşmaq lazımdır**

## Rus sülhməramlıları Ermənistandan təhlükəlidir

**“Rəsmi Bakı qısa zamanda öz vətəndaşı olan erməni icması ilə danışqlara getməlidir”**

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Putin və Paşinyan 10 noyabr üçtərəfli bəyanatının, eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər.

Ermənistan rəhbəri yenə də vəziyyətdən çıxış yolu axtarır. Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ara Ayvazyanın Moskvada görüşü baş tutub. Nazirlər üçtərəfli bəyanatın icra olunmasının bütün aspektlərini müzakirə ediblər. Məhz bu görüşdən sonra Putinlə Paşinyan arasında telefon danışığında bir məqam diqqəti cəlb edir. Deməli, XİN başçılarının görüşü Ermənistan üçün məhsuldar olmayıb.

**Lavrov və Ayvazyanın görüşü barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib:**

“Görüşdə hərbi əsirlərin mübadiləsi, humanitar yardım, Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun xətti ilə regionda nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi vurğu edilib”.

**“Şərq”ə açıqlama verən “Tolerant-**

**İlq” Sosial Araşdırmalar Birliyinin sədri Politoloq Azər Rəşidoğlu isə deyib ki, Ermənistanda revanş götürmək istəyən qüvvələr var.** Həmin qüvvələr ilk növbədə Qarabağ cəbhəsində nəzarəti ələ keçirmək istəyirlər. Analitikin sözlərinə görə, Avropa ölkələri, ABŞ və Minsk qrupunun digər həmsədrləri bölgədə nəzarətin məhz Rusiyanın inhisarında olmasını istəyirlər:

“Bu baxımdan onlar hansısa formada münaqişənin nizamlanmasına cəlb olunmağa cəhd göstərirlər. Rusiya isə nəzarəti öz əlində saxlamağa çalışır. Nə qədər ki, Xankəndi tamamilə Azərbaycanın nəzarətinə keçmir və Qarabağda yaşayan erməni icması ölkəmizin suverenliyi, ərazi bütövlüyünü qəbul edərək Konstitusiyamıza and içməyib, təhdidlər davam edəcək. Əlbəttə ki, bölgədə təhlükə var. Ermənistanda revanşist qüvvələrin təhlükəsi hələ də qalır”.

*A.Rəşidoğlunun fikrincə, bölgədə Rusiya sülhməramlılarının olması ciddi təhdiddir:*

“Onlar hətta Ermənistandan daha ciddi

di təhlükə yaradırlar. Ona görə də belə telefon danışqlarına həssas yanaşmaq lazımdır.

Rəsmi Bakı qısa zamanda öz vətəndaşı olan erməni icması ilə danışqlara getməlidir.

Bunu Prezident İlham Əliyev də müraciətində deyib. O, qeyd etmişdi ki, Azərbaycan vətəndaşı olan erməni icması əvvəlkindən daha yaxşı yaşayacaq.

**“Xankəndini tamamilə Azərbaycanın nəzarətinə götürmək və orada bayrağımızı asmaq lazımdır”**

Bu baxımdan Azərbaycana qarşı hərbi və digər cənayətlərdə iştirak etməyən erməni icması ilə danışqlara getməliyik.

Əlbəttə ki, yalnız qondarma rejimin rəhbəri Araik Arutunyanla danışqlar aparmaq mümkün deyil. Çünki o, birbaşa cənayətlərdə iştirak edib. Buna baxmayaraq, rəsmi Bakı bölgədə yaşayan və erməni milliyətindən olan ziyalı icma nümayəndələri ilə danışmaq istəyir.

Problem müəyyən mənada həll olunsada da, Xankəndidə revanşist qüvvələrin qalması, ən əsası rus sülhməramlılarının mövcudluğu bizi endişəyə salır. Ona görə də Xankəndini tamamilə Azərbaycanın nəzarətinə götürmək və orada bayrağımızı asmaq lazımdır”.

**Yeganə Bayramova**

## Yoluxma azaldı, 3 nəfər vəfat etdi

Son sutkada 155 nəfər müalicə olunaraq sağalıb

**Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.**

Azərbaycan Respublikasında COVID-19 ilə bağlı son vəziyyət	
Bu gün 18.02.2021	
Yeni yoluxma faktı	145
Müalicə olunanlar	155
Yeni vəfat	3
Yeni sağalma	152
Yeni qayb	0
Yeni test	7216
Yeni qayb	3
Yeni sağalma	3190

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Şərq”ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib, aktiv xəstə sayı 2 175 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 216, ötən müddət ərzində isə ümumilikdə 2 528 610 test aparılıb.

## Bakıda bir məktəb karantinə bağlanıb

82 saylı məktəb koronavirus səbəbindən distant təhsilə keçib



**“Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb”.**

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. (apa)

“Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərar alınıb”.

Artıq illərdir ki, ölkədə hicabla bağlı vəziyyət müzakirə obyektidir. Hazırda qanunvericiliyə əsasən təhsil müəssisələrində hicaba məhdudiyyətin qoyulması ilə bağlı qərar yoxdur. Lakin son günlər sosial şəbəkələrdə təhsil ocaqlarında hicabın yasaqlanmasına dair fikirlər səsləndirilir.

Hicaba qoyula biləcək məhdudiyyətlə razılaşanlar da oldu, bunu sayğısızlıq hesab edənlər də... İbtidai sinif şagirdlərinin hicaba məcbur edildikləri barədə məlumatlar yayılıb. Ümumiyyətlə, qadınların hicabdan istifadə etmə faktına islamdan çox-çox öncə müxtəlif dinlərdə və ölkələrdə rast gəlinir. Azərbaycan isə dünyəvi, tolerant ölkədir deyər əhali arasında fikir müxtəlifliyi yaranır.

**Mövzunu “Şərq”ə şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu aşağı sinif şagirdlərinin məktəblərdə hicab taxmasının ürəkəçən hal olmadığını deyib:**

## Məktəblilərin hicab geyinməsi müzakirə olunur

**Nabatəli Qulamoğlu:**

**“Yuxarı sinif şagirdləri öz xoşu ilə hicaba keçibse, bu, mümkündür”**

**Əkrəm Həsənov: “Birinin başını örtməsi, ayağına qədər geyinməsi problem yaratmamalıdır”**

“Hicab daşımaq ölkənin mental qanunları və dini durumundan asılıdır. Tutaq ki, ərəb ölkələrində hicab geyinirlər, bu, hamısı üçün qayda-qanundur. Bizdə milli tolerantlıq var, insanlar müəyyən qəddər müasir texnologiyalarla işləyə bilirlər. Məncə, Azərbaycan mək-

təblərində hicabdan istifadə edilməsi o qədər də uyğun deyil. Ona görə ki, cəmiyyət özü bunu yaxşı qarşılamayacaq. Həmçinin bu məktəbdə disproporsiya (balanssız pozulması) vardır. İnanmıram ki, şagirdlər kütləvi şəkildə hicab daşıyınlar. 3-5 nəfər olar, onlar da



valideynlərinin təkidi ilə hicab geyimindən istifadə edərlər. Molla Pənah Vəqif deyib ki, çirkinlik üzünü bürüyəndədir.

Azərbaycan məktəbində hicab geyinməsinə uyğun hesab etmərim. Yuxarı sinif şagirdləri öz xoşu ilə hicaba keçibse, bu,

mümkündür. Çünki yuxarı sinif şagirdləri həyatı müəyyən qədər anlayır, hicabın mahiyyətini başa düşürlər”.

**Fəlsəfə doktoru, ilahiyyatçı Əkrəm Həsənov isə bildirib ki, hicab geyinmək problem yaratmamalıdır:** “Azərbaycan məktəblərində xüsusi geyim forması var. Məktəbli geyim forması standart formada təyin edilib. Lakin dini nöqtəyi-nəzərdən hər hansı bir şəxs hicab geyinirsə, bunu problemə çevirmək lazım deyil. Ümumiyyətlə, din müasir geyimlərlə vəhdət təşkil etmir. Şəriətə görə, dizdən yuxarı geyinmək haram sayılır. Bir məktəbdə 2-3 qız şagird olar ki, hicablı geyimdə olsun. Dini geyimdə olan şagird yenə də məktəbli formasını geyinməlidir. Birinin başını örtməsi, ayağına qədər geyinməsi problem yaratmamalıdır. Cəmiyyətdə ayrı-seçkilik yarana bilər”.

**Aygün Tahirqızı**

İkinci Qarabağ savaşı bizləri təxminən 30 il düşmən işğalı altında olan əzəli torpaqlarımıza qovuşdurmaqla yanaşı, buvaxtadək tanımadığımız, adını eşidib üzünü görmədiyimiz vətənsəvər, canını Vətən üçün fəda edən neçə-neçə Azərbaycan gəncinin adını milyonların yaddaşına yazdı. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərin döyüş yolu, şücaəti, sözün əsl mənasında, dillərdə dastana döndü. Bu həyat hekayələri qəhrəmanlıq nağılına çevrilərək gələcək nəsillərə də çatdırılacaq. Qarabağ uğrunda canını qurban verən şəhidlər öz qanları bahasına ölməzlilik qazandılar. Elə bir ölməzlilik ki, bu millət, bu dövlət var olduqca yaddan çıxmaz, unudulmaz. Əgər böyük zəfərlə yekunlaşan bu savaş Azərbaycan xalqının gələcək firavan həyatına vəsiqə qazandırdısa, bu təminatı şərtləndirən ən əsas səbəblərdən biri də bu amil oldu: şəhidlərin və qazilərin ölümün gözüne dik baxmaları.



# Cəsur zabıt, qayğıkeş komandir

## Şəhid baş leytenant Səid Rəşidzadənin şərəfli döyüş yolu



Döyüşdə göstərdiyi şücaəti dillərdə dolayan, haqqında sevgi ilə danışılan igidlərdən biri də şəhid baş leytenant Səid Rəşidzadədir. Neçə-neçə silahdaşı, döyüş yoldaşı hər dəfə Səid Rəşidzadə haqqında qürur hissi ilə söz açır, şəhid baş leytenantı tək tək cəsur döyüşçü kimi yox, həm də qayğıkeş komandir kimi xarakterizə edir.

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 sayılı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsada, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Səid Rəşidzadənin döyüş yol-

daşı, İkinci Qarabağ savaşının iştirakçısı, qazi Cavid Nurinin şəhid baş leytenant haqqında dediklərini qəhrəmlənmədən dinləmək mümkün olmurdu. Şəhid komandir qısa zaman ərzində döyüş yoldaşlarının böyük sevgisini qazana bilmişdi: "Baş leytenant Səid Rəşidzadə bizim bölüyün komandir heyətindən idi. Çox cəsur, mərd və təcrübəli zabıt idi. İlk günlərdən Səid komandir hamımızın diqqətini cəlb etmişdi. Danışığından, hərəkətlərindən necə vətənpərvər və alicənab insan, yüksək dünyagörüşünə, döyüş təcrübəsinə malik zabıt olduğu açıq-aydın görünürdü. Şəhid olmazdan bir neçə saat öncə biz əsgərlərlə söhbətlərində deyirdi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad edib sağ-salamat evimizə dönək, qələbəni mütləq qeyd edəcəyik, sizə yaxşı bir qonaqlıq verəcəyəm. Hadrut istiqamətində gedən döyüşlər zamanı Səid komandir böyük qəhrəmanlıq göstərdi. O, döyüşə yola düşərkən azad edəcəyimiz ilk yüksəkliyə sancmaq üçün götürdüüyü üçrəngli bayrağımızı Hadrutda azad olunmuş yüksəkliyə sancmaq istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi, bayrağımıza görə öz canını fəda etdi. Mən baş leytenant Səid Rəşidzadə kimi qəhrəman komandirin əsgəri olduğum üçün, onunla döyüşlərdə çiyin-çiyinə düşməne qarşı vuruşduğum üçün, onunla döyüş yoldaşı, silahdaş olduğum üçün qürur duyuram. Özümə söz vermişəm, inşallah, oğlum olsa, komandirimin əziz xatirəsini yaşatmaq üçün adını Səid qoyacağam. Səid komandir bizim qəlbimizdədir və hər zaman da qəlbimizdə yaşayacaq".

Səid Rəşidzadə hər cəhətdən əsgərlərin qeydinə qalan, onları

döyüş ruhuna kökləyən cəsur komandir olub. Döyüş yoldaşları deyir ki, onun ali məqsədi şəhid olmaq idi. Səidlə birgə döyüş yolu keçmiş qazi Cəlil Mehreliyev komandirini belə xatırlayır: "Səid Rəşidzadə bizim bölük komandirimiz idi. İlk gün bizi sıraya düzüb dedi ki, hər birimiz Vətən üçün canımızdan keçməyə hazır olmalıyıq. Dedi ki, mən Aprel döyüşlərində də iştirak etmişəm, Allah onda qismət eləmədi, inşallah, indi qismət eləyər, Vətən yolunda şəhid olaram. Səid Rəşidzadə əsgərlərə həmişə ürək-dirək verirdi. Çalışdı ki, əhval-ruhiyyəyimiz yüksək olsun. Ən sevmədiyim şey o idi ki, kimse qorxsun, çəkənsin. Qorxu hissi ona yad idi. Səid Rəşidzadə özü ilə Azərbaycan bayrağı gəzdirdi, onun bayrağa olan sevgisi bir başqa idi. Özü əzələdiyi kimi də oldu, əsl qəhrəman kimi döyüşərək Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. Səid Rəşidzadə qəhrəman döyüşçü, cəsur komandir kimi ən yüksək adlara layiq zabıt idi. Allah rəhmət eləsin".

Səid Rəşidzadənin silahdaşı, baş leytenant Ədalət Məmmədov onunla birlikdə keçdikləri döyüş yolundan söz açarkən onunla döyüşlərdən əvvəl Beyləqanda təlimlərdə tanış olduğunu deyir: "İkimiz də ehtiyatda olan zabıt idik. Beyləqanda təlimlər keçdikdən sonra cəbhəyə yollandıq. Mən dördüncü taborda, Səid isə üçüncü taborda xidmət edirdi. Səid çoxumuzdan təcrübəli idi. Çox qayğıkeş insan idi. Əsgərlərə qardaş kimi can yandırır. Həddindən artıq məsuliyyətli zabıt idi. Biz onunla Füzulidən Cəbrayıl istiqamətinə yollandıq. Cəbrayıl Suleymanlı kəndindən keçib Hadrutun yüksəkliyinə getməli idik. Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüşə qatılmalı idik. Hadruta yollananda dəfələrlə düşmən tərəfindən atəşə tutulsaq da, müdafiə olunub qarşı tərəfə lazımı

cavabı verirdik. Gecə hücum keçdik. Meşənin üstünü düşməndən təmizləyib səhər Hadrut istiqamətində hücum etməli idik. Səhər açılan kimi komanda verildi və biz hərəkətə keçdik. Qızgın döyüşlərdən sonra Hadrutun yüksəkliyinə bayraq sancılmalı idi. Səid Beyləqandan bəri cibində bayraq gəzdirdirdi ki, bu bayrağı yüksəkliyə özüm asacağam. Səid bayrağı yüksəkliyə sancan vaxt mənfur düşmənin snayper atəşi nəticəsində şəhid oldu. Ruh şad olsun".

Qısa zamanda tanış olmalarına baxmayaraq, döyüş yoldaşları şəhid baş leytenantın onların yaddaşında yüksək kefiyyətlərə malik insan və zabıt kimi qaldığını bildirirlər. Səid Rəşidzadənin döyüş yoldaşı, müddətdən artıq xidmət edən Xəlil Abdullayev onun barəsində öz xatirələrini bizimlə bölüşür: "Döyüşlərə qatıldığımız gündən bir yerdə olmuşduq. Səidlə sözümlə-söhbətimiz yaxşı tuturdu. Onun döyüşməyini sözle ifadə etmək etdiyim müddətdə onun kimi ürəkli adam görməmişdim. İnanın, şəhid olub deyər demirəm, Allah şahiddir ki, Səid necə şövqlə döyüşürdü. O, səfərbərlikdən gəlmişdi, biz isə burada daimi idik. Amma Səid öz döyüşkenliyi ilə bizə də ruh verirdi. Bu insanda qorxu deyilən hissə yox idi. Mən bir dəfə də olsun görmədim ki, o, irəli getməkdən çəkənsin. Səid şəhid olanda mən onun yanında idim. Çox ağır döyüşlərdən keçib həmin yüksəkliyə çatmışdıq. Onunla birlikdə Şuşaya, Kəlbəcərə getməklə bağlı xəyallar qururduq. Çox təəssüf ki, aramızdan tez ayrıldı. Allah Səidə rəhmət eləsin".

Səid Rəşidzadənin döyüşdü-yü taborun komandiri, mayor Hacı Rəhimovun da şəhid baş leytenantla bağlı xatirələri var: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci gü-

nündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir. Səid də, onun dostları da döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən hərbiçilər idilər. Səid heç nədən qorxmıyan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun. Həmişə mənə deyirdi ki, komandir, Vətən sağ olsun, biz borcumuzu yerinə yetiririk. Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyərək irəliləmişdik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirib onun yerinə Azərbaycan bayrağını sancmaq istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldığımızda dağalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənə rəhbərliyimlə bayrağa Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah Səidə və bütün şəhidlərimizə rəhmət eləsin".

"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün" fikri Səid Rəşidzadə kimi qəhrəmanların timsalında öz təsdiqini tapır. İllər keçəcək, amma Azərbaycan xalqı bu şərəfli tarixi unutmayacaq. Bu 44 gün ərzində ürəyi arzularda dolu, gələcəyə ümidli neçə-neçə gəncin şəhidlik zirvəsinə ucalması naminə milli qürurumuzun üzərindəki ləkə təmizləndi. Onlar gələcək nəsillərin bu töhmətlə yaşamasını rəva bilmədilər. Bizim borcumuz isə bu isimləri əbədi olaraq yaşatmaqdır. Allahdan bütün şəhidlərlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik!..

# Cinayət faktları gün üzünə çıxır



"44 günlük Vətən müharibəsində Ermənistan hərbi qüvvələrinin mülki insanları qəsdən hədəfə aldığına qarşı tərəf özü də etiraf edir.

İşğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyan "Armnews" kanalına verdiyi müsahibədə erməni silahlı birləşmələrinin Gəncədəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıklarını, eyni zamanda əməliyyatların son günlərində Şuşa istiqamətində "İskəndər" əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etdiklərini bildirib.

Bu etiraf əslində Azərbaycanın Ermənistanla qarşı Cenevrə Konvensiyaları və onların Əlavə protokolları da daxil olmaqla bir çox beynəlxalq sənədlərin müddələrinin kobud şəkildə pozulmasına dair iddialarının əsaslı olduğunu təsdiqləyir".

**Bu barədə "Şərq"ə millət vəkili**

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməkdən boyun qaçıra bilməyəcək

**Könül Nurullayeva bildirib. Xanım parlamentarinin sözlərinə görə, 44 günlük müharibə dövründə Ermənistan Azərbaycanın döyüş zonasından kilometrərlə uzaq məsafədə yerləşən ərazilərdə mülki şəxslərə və mülki infrastrukturuna qadağan olunmuş silahlarla zərbələr endirib. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olub:**

"Yaralanan 414 mülki şəxsdən 54-ü azyaşlıdır. Bütün bu faktlar detallı şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunub. Gəncə və Bərdə terrorunun dəhşətli görüntüləri barədə faktlar göz

önündədir.

Ermənistan tərəfi isə ısrarla münafişə barədə saxta xəbərlər yaymaqda davam edirdi. Qarşı tərəf bu terror aktlarının guya Azərbaycanın özünün törətməsi barədə cəfəng iddialar səsləndirirdi. Halbuki, Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib ki, bizim mübarizəmiz erməni xalqı ilə deyil. Bizim mübarizəmiz haqq mübarizəsidir:

"Biz öz ərazi bütövlüyümüzü bərpa edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib" deyən dövlət başçısı xarici KİV-lərə açıqlamasında da bəyan etmişdi ki, müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin bütün hədəfləri hərbi hədəflər olub. Hərbi hədəfləri məhv etmək üçün isə Azərbaycan tərəfinin tam hüququ var idi.

Çünki məhz erməni hərbi obyektləri faktiki olaraq bizim ordumuza və şəhərlərimizə böyük ziyan vururdu. Təbii ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hədəfləri zərərsizləşdirirdi.

Ermənistan tərəfi isə məqsədli şəkildə hərbi toplantıları mədəniyyət obyektlərində təşkil edir, kilsələrdən, uşaq bağçalarından hərbi məqsədlər üçün istifadə edirdi. Bununla öz müharibə cinayətlərini ört-basdır etməyə can atırdılar. Lakin 44 günlük Vətən Müharibəsində Ermənistanın cinayətlərinə dair faktlar daha çox gün üzünə çıxır. Uşaq qatili Serj Sarkisyanın sonuncu etirafı da təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməkdən boyun qaçıra bilməyəcək".

**Aygün Tahirqızı**

## Koçaryan hakimiyyətə iddialıdır

Vəziyyət elədir ki, Ermənistanda çevriliş də gözlənilir

**İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Ermənistanda daxili vəziyyət qarışıb.**



Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Paşinyan hökumətini ittiham edirlər. Baş naziri satqınlıqda günahlandıran siyasətçilər xeyli fəallaşblar. Maraqlıdır, səslənən bəyanatlar sadəcə sözdədirmi? Yoxsa, yaxın vaxtlarda Paşinyana "ən zəif bənd sənə..." deyiləcək? Əlbəttə, mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, bu, bizim üçün arzuolunmazdır. Amma proseslər davam edir...

**Millət vəkili, politoloq Rəşad Musabəyov Ermənistandakı daxili vəziyyəti "Şərq"ə təhlil etdi:** "Onların seçkilər yolu ilə hakimiyyətə gələcəyinə inanmıram. Düzdür, hərbi çevriliş olsa, sonra seçkilər vasitəsilə qələbələrini rəsmiləşdirə bilərlər. Lakin Sarkisyanın partiyası seçkilərdə iştirak etsə də, şəxsən özü prezident olmaq istəmir. Koçaryan isə iddialıdır. Fəqət, o, elə qəddardır ki, xalqın böyük əksəriyyətinin nifrətini qazanıb. Hər halda yayda seçkilər keçiriləcək. Nələrin dəyişəcəyini isə indidən demək çətinidir".

**Kənan**



## Jurnalistlər Laçında...

Sarı Aşığın və Güləbird şəhidlərinin məzarını ziyarət ediblər

**İşğaldan azad olunmuş ərazilərə səfər edən media nümayəndələri Laçın rayonunun Güləbird kəndindəki məzarlığı ziyarət ediblər.**

APA-nın əməkdaşının məlumatına görə, jurnalistlər burada bir sıra məzar və tarixi abidələrin məhv edildiyinin şahidi olublar.

Aşıq ədəbiyyatının görkəmli ustalarından Sarı Aşığın məzarı da tanınmaz hala salınıb. Məzarın üzərindəki türbə tamamilə dağıdılıb, o cümlədən türbənin qarşısında ucaldılmış abidə kompleksi məhv edilib.

Qəbiristanlıqda IX əsrə aid sənduqə və daş heyvan fiqurları da erməni vandalizmi ilə üzləşib. Sənduqə və heyvan fiqurlarının çoxu oğurlanıb.

Gülebırd kəndinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 15 şəhidindən 8-i bu məzarlıqda dəfn edilib. Onların da məzarları erməni vandalizminin qurbanı olub. Şəhidlərin məzarları dağıdılıb.

Gülebırd işğaldan azad olunandan sonra şəhidlərin məzarları olan yere onların şəkilləri düzülüb.

Qeyd edək ki, XVII əsr Azərbaycan aşığılarından olan Sarı Aşıq Laçın rayonunun Güləbird kəndində dəfn edilib. Onun məzarı əsrlər boyu yerli əhalinin ziyarət yeri olub.

Laçın rayonu işğal altında düşdükdən sonra erməni vandalları Sarı Aşığın qəbrini 1993-cü ildə tamamilə dağıdıblar.

# Sarkisyan ayağından asılmalı idi...

"Əgər "İsgəndər"lər işə düşsəydi, aqibətləri bugünkündən 10 dəfə pis olardı"

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Armnews" telekanalına verdiyi müsahibədə Paşinyan hökumətindən "İsgəndər" raketlərindən nə üçün istifadə edilməməsinin səbəbini soruşub. O, müharibənin əsas mərhələsində operativ-taktiki "İsgəndər" raketlərindən istifadə edilməməsinin indiki hakimiyyətin cavab zərbəsindən qorxması ilə əlaqələndirib. Bildirib ki, aldığı etibarlı informasiyaya görə "İsgəndər" raketini yalnız müharibənin sonunda Şuşaya atılıb.

Burada diqqəti cəlb edən Sarkisyanın "İsgəndər" raketlərinin konkret hədəflərini göstərməsidir: "Bəs niyə zərbələr Azərbaycanın öz ərazisinə vurulmadı? Onların cavab zərbəsindən qorxdularını düşünə bilərəm. Ola bilsin ki, eyni dəqiqlik və uzaqlıq olmasın. Amma "İsgəndər" ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi. Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda".

Onun sözlərinə görə, "İsgəndər"lər bunun üçün nəzərdə tutulub. Sarkisyan əlavə edib ki, neft və qaz infrastrukturu

nun niyə uzun mənzilli silahlarla vurulmadığını da başa düşür: "Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma sonunda bu raketləri niyə aldıq? Onları lazımı vaxtda istifadə etməmək üçün? "İsgəndər"lər bizimdir və müttəfiqimiz (yəni Rusiya) onu yalnız bizə verib və biz də bundan istifadə etmədik".

Sarkisyanın Paşinyanı ittiham etməsi və məğlubiyətdə onu günahlandırması əslində başadüşülüdür. Hər halda bir neçə il əvvəl hazırkı baş nazirin keçmiş prezidenti hansı ritorika ilə istefaya çağırması, yəqin, çoxlarının yadındadır. Amma indi Paşinyan elə rəzil duruma düşüb ki, həmin qətiyyətli adamdan nə əsər var, nə əlamət...Bu, bir qırağa. Lakin Sarkisyanın soruşmaq lazımdır: "Kimse sənə Azərbaycana "İsgəndər" raketini atmağa icazə verib?".

**BDU-nun hüquq fakültəsinin dekani, hüquq elmləri doktoru, professor Əmir Əliyev Sarkisyanın iddiası barədə "Şərq"ə danışıqdan keçmiş prezidentə qarşı tutarlı faktlar ortaya qoydu:** "Əlbəttə, o, belə ifadələr səsləndirə bilər. Çünki beynəlxalq cinayətkardır və törətdiyi əməllər cəzasız qalıb. Və həmin cəzasızlıq da, belə demək mümkündürsə, onu "şirnikləndirir".

Yəni məsələnin kökündə dayanan məhz cinayətkarın cəzasız qalmasıdır. Sarkisyan ayağından asılmalı idi ki, belə iddialar səslənməsin. Həm də "İsgəndər" raketləri uzaqmənzilli silahlardır.

Ermənistan onu Bakıya atacaqdı? Niyə? Axı Bakıda müharibə getmir.

Əlbəttə, beynəlxalq cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Sarkisyanı belə işlər adi gəlir. Lakin əmin olun, "İsgəndər"lər işə düşsəydi, Ermənistanın vəziyyəti çox ağır olacaqdı - indikindən qat-qat artıq".

**Kənan Novruzov**

# İctimai və dövlət maraqlarının müdafiəsi



Şaxtanın iliyə qədər işlədiyi qış günlərində yadıma düşən Bahar olur. Düz təxmin etdiniz; Mir Cəlalın Baharı!.. Görkəmli ədib Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini oxuyanların 90 faizinin yaddaşında dərin izlər qoyduğundan əminəm. Xüsusən də, orta məktəb şagirdlərinin. Hər halda. Bizim nəsil belə idi. Ədəbiyyat fənnində bu əsər tədris ediləndə Bahar demək olar hamımızın sevimlisinə, əzizinə çevrilirdi.

Onun çəkdiyi əzablara heyrət edərdik, kapitalizmin hələ aydın anlamadığımız sərt üzünü uşaqları lənətləyirdik. Və belə sual gəzərdi beynimizdə: axı niyə Bahar o soyuqda, şaxtada hansısa bir qapını döyüb sığınacaq istəməyib? Belkə kimsə qapını açacaqdı, ona həyatında, bir az da yaxşı adam olsa, belkə hətta evində də yer verəcəkdik, Bahar da soyuqdan donub ölməyəcəkdi... Hətta ədibi də "qınayırdıq" - niyə Baharı "öldürdü"?! İki gündür, Bahar yenə yadıma düşüb. Havalər şaxtalı keçir. Dünən səhər oxuduğum məlumatla, ürəyimi isitdi. Sosial Xidmətlər Agentliyinin məlumatı sosial şəbəkədə yayılmışdı.

"Sosial Xidmətlər Agentliyi küçədə yaşayan şəxsi sığınacağa yerləşdirdi". Necə təşəkkür etməyəsen dövlətə, vətəndaşına bu şəkildə sahib çıxdığı üçün?! Məlumat bundan ibarət idi: "Sosial Xidmətlər Agentliyi küçədə yaşayan şəxsi sığınacağa yerləşdirdi. Bu barədə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov öz facebook səhifəsində məlumat verib. Onun barəsində ötən axşam məlumat əldə etdik. Sosial şəbəkələrdə aşağıdakı fotosu paylaşılmışdı. Daşqındır adı. Keşlə qəsbəsi ərazisində evsiz qaldığı, küçələrdə yatmalı olduğu, çətin həyat şəraiti ilə üzleşdiyi qeyd olunurdu. Məlumatı gören andan Sosial Xidmətlər Agentliyinin aidiyyəti filialının əməkdaşları onu sığınacağa cəlb etmək üçün əraziyə yollandılar. Daşqınla görüşüldü. Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barəsində məlu-

və ya digər şəxs barədə sosial şəbəkədə paylaşım yerləşdirmək və həmin postun altında Sosial Xidmətlər Agentliyini "tag" etməkdir. SXA-nin pıllaşdığı xəbərdən belə məlum olur ki, məhz bu üsul sayəsində şəxsi sığınacaqla təmin olunub. Məlumatları paylaşmaq, yaymaq lazımdır ki, aidiyyəti strukturlar faktlar üzrə çevik addımlar atsınlar. Bəs cənab Prezidentin dəfələrlə çıxışlarında xüsusilə vurğuladığı ictimai nəzarət nə üçün lazımdır?! Əlbəttə, tək sosial şəbəkələr vasitəsilə deyil. Sosial şəbəkələr kommunikasiya alətlərindən biridir. Məsələn, qeyd etdiyimiz əhali kateqoriyası ilə sıx təmasda işləməli olan

Azərbaycan dövləti cənab Prezidentin təmsalında hər zaman vətəndaşının yanındadır.

Azərbaycanda vətəndaş-dövlət birliyinin mövcudluğu bəlli həqiqətdir. Dövlət vətəndaşın yanındadır deyilsə, bu, tək işləyən, təhsil, yaxud təqaüd alan, yaxud hansısa sahədə çalışanlara deyil, kiçikdən böyüyə hamıya, o cümlədən də kimsəsiz, hansısa səbəblərdən yaşayış yeri, qida, ərzaq təminatı olmayanlara da aiddir. Sosial sığınacaqlar da məhz bu məqsəddə xidmət edir. Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsində qeyd edilir ki, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə

**Ehtiyacları insanlara il boyu yardım edilməlidir**

**Sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin şaxtalı havada küçədə yaşamaq məcburiyyətində qalan insanı sığınacağa yerləşdirməsini təqdirəlayiq hal adlandırdı:**

- Əlbəttə, Sosial Xidmətlər Agentliyinin bu addımı təqdirəlayiqdir. Küçələrdə gecələyən, ehtiyacları, qidaya, qapalı məkana möhtac insanları görürük. Onlara yardım göstərmək, geyimlə, qida ilə təmin etmək ən gözəl davranış, xeyirxah əməldir. Döv-

## Dövlət də, xalq da ehtiyacları insanların yanında olmalıdır

*Nə qədər ictimai nəzarət güclü olarsa, Vətən abadlaşar*

mat verildi. Və beləliklə özünün də razılığı ilə artıq sığınacaqdadır. İl ərzində 180 gün müddətində qalmaq hüququndan istifadə edə biləcək. Bu dövr ərzində isti yer, qidalanma ilə təmin olunacaq. Sığınacağın digər xidmətlərindən istifadə edə biləcək. Paralel olaraq Daşqının məşğulluq imkanlarının araşdırılması diqqətdə olacaq. Beləliklə, Daşqın haqqında məlumat paylaşan hər kəsə təşəkkür edərək, var olun deyirik!"

Bu məlumatdan sonra sosial şəbəkələrdə aktivlik daha da

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şura var və səhv etməməyə, 15 QHT oranının üzvüdür. Hər bir QHT-nin əlində çox ciddi rıçaqlar var ki, onlar həmin rıçaqları işə salmaqla bu qurumun missiyasına aid olan istənilən məsələni aidiyyəti üzrə qaldıra bilər. Mən yalnız bir element barədə danışdım. Amma inanın ki, ictimai nəzarətin tətbiqinin onlarla üsulu var. Digər tərəfdən, hər bir şəxs bu prosesə malik olduğu potensial və fəaliyyət göstərdiyi müstəvidə dəstək ola bilər. Mə-

olan uşaqlar (8 yaşdan yuxarı) və yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir. 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməcxana, camaşırxana və s. fəaliyyət göstərir. Qışda, qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılır. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda onların sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmasına təminat yaradılıb. Məsələn, ötən il müəssisəyə 150 nəfər yerləşdirilib, yerləşdirilənlərin çoxu məhz yaşlı insanlar olub. Xatırladaq ki, ötən illərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən də müvəqqəti sosial sığınacaqlar yaradılmışdı. Çətin hava şəraitində çarəsiz qalan vətəndaşlar aşkarlandıqda onlar sığınacağa yerləşdirilir, isti geyim, yeməklə təmin olunurdular. Bu, dövlətin vətəndaşlarına, kimliyindən asılı olmayaraq qayğısının nümunəsidir.



**Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi**

"Peşəkar jurnalistlərimiz, media qurumları bu kimi halları ictimailəşdirməlidir. Hansı müstəvidə, bu önəmli deyil, önəmli olan sosial problemi işıqlandırmaqdır"

artdı. Təşəkkür edənlərlə yanaşı, suallar ünvanlayanlar da oldu ki, gördüyümüz, tanıdığımız kimsəsiz, sığınacağa ehtiyac duyan insanlar barədə məlumatları Agentliyə necə çatdırmaq və sair. Rəylər də əsasən bu şəkildə idi, məlumat xarakterli olanlar da vardı. Biri yazırdı ki, Allah hamının köməyi olsun. Şükür ki, başımızın üstündə damımız var, yazıq o küçədə yatanlara... Digəri, Allah darda qalanların köməyi olsun, yazmışdı. Feysbuk istifadəçisinin biri isə "Sragagün "N.Nərimanov" metrostansiyası istiqamətindən "Heydər Əliyev Mərkəzi"ne doğru gələn küçədə birini gördüm. Yaşlı kişi idi, səkinin üstündə yatmışdı..." qeydini etmişdi.

**İctimaiyyət dövlət qurumlarına yardım etməlidir**

**İctimai xadim Azər Allahverənov məsələ ilə bağlı fikirlərini belə bildirdi:**  
- Düşünürəm ən optimal yol bu

sələ, peşəkar jurnalistlərimiz, media qurumları bu kimi halları ictimailəşdirməlidir. Hansı müstəvidə, bu önəmli deyil, önəmli olan sosial problemi işıqlandırmaqdır. Aidiyyəti qurumlar isə bu siqnallara uyğun adekvat davranmalıdır. Və bu, sosial problemin diqqətdə çatdırılmasının yalnız bir yoludur. Bundan başqa onlarla yol var.

**Sosial sığınacaqlar vətəndaşlara qayğı üçündür**

Qeyd edək ki, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılmasına bir neçə il başlanıldı. Və bu vətəndaşların sosial təminatı, ehtiyacları təbəqələrin yaşayış şəraitinin yaxşılaşmasını dövlət siyasətinin əsas prioriteti hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirildi.

lət orqanı bunu edirsə, əlbəttə, alqışlanmalıdır. Amma hesab edirəm ki, bu cür insanlar tək soyuq havalarda, qış aylarında deyil, il boyu himayə edilməlidir, onlara qayğı göstərilməlidir. Onların sayı çox deyil. Əmək və Əhəlinin Sosial Təminatı Nazirliyinin azsaylı bu insanları sığınacaq, qida, geyimlə təmin etməyə, ehtiyac varsa, tibbi müayinədən keçirməyə də imkanı çatır. Fikrimcə, sığınacaqların sayı artırılmalıdır. Paytaxtın bir neçə inzibati rayonunda belə sığınacaqlar yaradılırsa, ehtiyacları insanların ora yerləşdirmək də asan olar. İctimaiyyət bu barədə məlumatlı olar, ehtiyacları insanları da kiminsə yönləndirməsini gözləmədən ora müraciət edərlər.

*L.Mehralı ictimaiyyətin bu kimi məsələlərdə fəallıq nümayiş etdirməsinin vacibliyinə də toxundu:*

- İctimaiyyət sosial problemlərin həllində fəal olmalıdır. Vətəndaşların dövlət qurumları ilə əməkdaşlığı daha əlverişli olar, əlbəttə. Cəmiyyətin sabitliyi, insanların rahatlığı üçün hamı ələ işləməlidir. Məsələn, sovet vaxtı cəmiyyətin sabitliyini qoruyan drujinacılar vardı. Buna oxşar vəzifəni hazırda sosial işçilər icra edir. Hamımız birlikdə əməkdaşlıq etsək nəticəsi də gözəl olar. Ehtiyacları insanlara yardım göstərilməsində iştirak etmiş olarıq. Eyni zamanda vətəndaşların sosial problemlərinin, məişət qayğılarının həllində dövlət qurumlarına da dəstək verərik.

**Mələhət Rzayeva**

**Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub**

# Mərkəzi Bank inflyasiyanı idarə etməyə çalışır



Dünya Bankından bildirilib ki, Azərbaycanda avtomobil yanacağı, eləcə də su təchizatının tariflərinin (100 faiz) artmasına baxmayaraq, inflyasiya, çox güman ki, Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalacaq.

Dünya Bankının iqtisadçılarının fikrincə, sözügedən tariflərin artması daha yüksək qiymətlərə yol açacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz

## Ancaq tarif artımları digər qiymətlərə təsirsiz qalmayacaq

dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4 faiz diapazonunda formalaşacağını bildirmişdi.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib, təkcə yanvar ayında isə illik inflyasiya 3,3 faizə bərabər olub.

**Dünya Bankının açıqlaması ilə bağlı "Şərq"ə şərh verən iqtisadçı-ekspert Kazım Məmmədov sözügedən tarif artımlarının ölkədə bütün qiymətlərdə artıma səbəb olacağını bildirdi:** "Əvvəla, inflyasiyaya təsir edən amilləri xarakterizə edərkən məsələyə bir qədər geniş yanaşmaqda fayda var.

Birincisi, inflyasiya ölkə həyatının bütün sahələri ilə sıx surətdə bağlıdır. Siyasi proseslər, iqtisadi dəyişikliklər,

beynəlxalq münasibətlər və s. inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabiliyyətinə malikdir. Doğrudur, bu gün benzin, dizel və ya suyun tariflərinin artmasına baxmayaraq, Mərkəzi Bank inflyasiyanı hədəf diapazonunda idarə etməyə çalışacaq, lakin inflyasiya səviyyəsinə təsir göstərən digər amillər (Bu gün Regional və beynəlxalq münasibətlər də qaynar hərəkətlik göz qabağındadır) bu hədəfin bir qədər aşmasına səbəb olacaq.

İstənilən halda yuxarıda qeyd etdiyimiz tarif artımları bütün qiymətlərdə artıma səbəb olacaq. Yeri gəlmişkən, biz artıq bu artımları açıq-aşkar hiss etməkdəyik. İqtisadi münasibətlər bir çox hallarda inzibati təsirlərin həddən çox olmasından dolayı öz təbiiliyini itirir, bu da zamanla öz təsirini göstərir".

Ağarza Elçinoğlu

## "Büdcədə pul var, amma..."

Nazim Bəydəmirli: "Vəsait çatışmazlığı yaransa belə, əməkhaqları vaxtılı-vaxtında ödənməlidir"



Son vaxtlar ən çox müzakirə edilən və narazılıq doğuran məsələlərdən biri hərbiçilərin əməkhaqları ilə bağlıdır.

Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən, bizə indiyədək heç vaxt yaşamadığımız sevinci yaşadan əsgər və zabitlərimiz indi maaşlarını ala, evlərinə pul apara bilmirlər. Yəni əslində cəmiyyətdə ciddi narahatlığın yaranması heç də təsadüfi deyil. Vətəndaşlar hərbiçilərimizin qayğısına qalsa da, əllərindən heç nə gəlmir. Müvafiq qurumlar isə "ağızlarına su alıblar".

**İqtisadçı-ekspert Nazim Bəydəmirli sözügedən problemə bağlı "Şərq"ə danışdı. Onun fikrincə, səbəb süni şəkildə yaradılan maneələrdir:** "Əslində büdcədə lazımi qədər pul var və olmalıdır. Hətta vəsait çatışmazlığı yaransa belə, əməkhaqları vaxtılı-vaxtında ödənməlidir. Ödənmirsə, deməli, konkret sahənin idarəetməsi düzgün qurulmayıb.

Əlbəttə, cəbhə zonasında, həmçinin dağlıq ərazidə xidmət edənlərin maaşı daha çox olmalıdır. Fikrimcə, yaranan problemin səbəbi pul çatışmazlığı yox, bürokratik əngəllərdir. Həmin maneələri aradan qaldırmaqdan ötrü hökumət təcili addımlar atmalıdır".

Kənan

## "Biz 44 günlük zəfərin fəlsəfəsini dərk etməliyik"



### Bundan sonra filmlər çəkmək, düşünülmüş əsərlər ortaya qoymaq olar

44 günlük vətən savaşımız haqqın qələbəsi ilə sonlandı. Əzəli və əbədi torpağımız Qarabağ zəfərimizin nəticəsində artıq azaddır. Biz bu savaş ıgıd və qəhrəman oğullarımızın cəsurluğu, biləyimizin gücü, xalqımızın əzmi və birliyi sayəsində qazandıq. Azərbaycan qalib ordunun azad və bütöv vətənidir. Zəfərimiz tarixə yazılıb, dillərə dastan olub.

*Milli və mənəvi qürur mənbəyimiz olan bu qələbənin lentə alınıb səhnələşdirilməsi barədə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov "Şərq"ə danışdı.*

"Böyük zəfərimizi səhnələşdirmək günümüzün ən aktual mövzularından biridir. Əsas olan odur ki, bu təkcə tarixi qələbə deyil, həm də bizim mənəvi zəfərimizdir. 44 günlük müharibənin hər anını televiziya, müxtəlif KİV vasitələrindən öyrəniş yazırdıq. Bu zəfər sayəsində uzun il-

lər erməni yalanlarına inananlar artıq onların necə mürdar, yalançı, hiyləgər olduğunu anladı. İgıd oğullarımız qəhrəmanlıq göstərərək bütün dünyaya xalqımızın və dövlətimizin nəyə qadir olduğunu sübut etdi. Bu mövzuya mənəvi tərəfdən yanaşdıqda çox böyük bədii təfəkkür tələb etdiyi ni görmüş olarıq. Müharibənin fəsadları yaxın zamanda o qədər də yaxşı dərk edilmir. Bu baxımdan biz müharibənin bütün ağrı-acısını, faciələrini ortaya qoymaq üçün müharibəyə qədər, müharibə ərzində və müharibədən sonrakı müddətdə baş verənləri dərinləndirməliyik, başa düşməliyik. Kino və film çox böyük hazırlıq tələb edən sahədir. 44 günlük Vətən savaşımızın qalibiyyəti şüurlarımıza həkk olunmalıdır. Biz onun bütün elmi fəlsəfəsini dərk etməliyik, həmin zəfəri hiss etməliyik, bu qələbə canımıza hopmalıdır. Yalnız bundan sonra düşünülmüş əsərlər ortaya qoyula bilər".

## "Aİ-95" markalı benzinə tələbat artıb

Çünki keyfiyyətli olduğuna görə bu yanacaq daha çox məsafə qət etmək olur

2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində 96 998,93 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.



İllik müqayisədə idxal olunan benzinin həcmi 80,3 faiz, dəyəri isə 44,2 faiz artıb. Ötən il Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzini üzrə idxalının 58,5 faizi məhz Rusiyanın payına düşüb. Ötən il Rusiya ölkəyə 34,470 mln. dollar dəyərində 56 743,48 ton benzin göndərib.


**Azərbaycan "Aİ-95" benzininin idxalının kəskin artması ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfəri bildirib ki, buna səbəb "Aİ-95" markalı avtomobil benzininin keyfiyyət göstəriciləri "Aİ-92"-dən daha üstün olması ilə əlaqədardır.** Ekspert vurğulayıb ki, hətta məsafə qət etmək baxımından "Aİ-95" daha yüksək keyfiyyətə malikdir: "Məsələn, 10 litr "Aİ-92" benzindən istifadə edərək gedəcəyiniz məsafə daha azdır. Amma həmin litrdə "Aİ-95" ilə ondan artıq yol getmək mümkündür. Yəni "Aİ-95" keyfiyyətinə görə, daha çox məsafə qət etməyə imkan yaradır. Avtomobil sürücüləri də artıq belə detalları bilirlər. Ona görə də "Aİ-92" benzinin qiyməti artandan sonra daha çox "Aİ-95"-dən istifadə etməyə başladılar. Bu da "Aİ-95" markalı benzini idxalının ölkəyə gətirilməsini xeyli dərəcədə artırıb".

Aynurə Pənahqızı

## Vaxt daralır, Həcc ziyarəti olmayacaq

Pandemiyaya görə dünya müsəlmanları bu il Məkkəyə gedə bilməyəcək

Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki bir məlumat verilməyib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.



Bildirilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir: "Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür. Hətta martın axırı, aprelin əvvəlinə qədər razılıq verilərsə, Həcc ziyarəti baş tuta bilər, lakin aprelin axırı gəlsə, vaxt baxımından ziyarətin təşkil edilməsini çətinləşdirəcək".

Qafqaz Müsəlmanları İdarəsinin (QMi) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov bildirib ki, pandemiya səbəbindən hələlik Həcc ziyarəti təxirə salınıb. O vurğulayıb ki, imkan daxilində orada yaşayan müsəlmanların indinin özündə də oranı ziyarət edərlər: "Məcburi deyil ki, dünyanın hər yerindən bir nəfər getsin. Elə orada yaşayan müsəlmanlar da getmə kifayət edir. Ümumiyyətlə, "Qurani-Kərim"də açıq-aydın ayə var ki, əgər imkanınız olarsa, Həcc ziyarətinə gedin. Bu şərt olduğu üçün imkan daxilində olanlar oranı ziyarət etməyə gedirlər. Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir".

Aynurə Pənahqızı

# AZAL azara dönüb



## Hazırda Türkiyəyə 800 manatdan aşağı bilet yoxdur

lەر nə gələ bilirlər, nə də gedə. Nəzərə alsaq ki, Türkiyədəki həkimlərə üz tutan vətəndaşlarımız da var. Onların da müalicələri üçün qardaş ölkəyə getməsi AZAL-ın bilet qiymətlərinə görə çə-

sərnışındaşmanın 95 faizi AZAL-a məxsus idi. Buna baxmayaraq qiymətlər fərqlənirdi, biletlər qonşu ölkələrə nisbətən baha satılırdı. Ona görə SO-VİD-dən əvvəl əhalinin bir qismi Gürcüstan üzərindən uçuşa çalışırdı.

Gürcüstan tərəfinin rəsmi məlumatlarında qeyd olunurdu ki, hava limanlarındakı sərnışınların 20-25 faizi azərbaycanlılardır.

Koronavirus infeksiyasına rəğmən reyslərdə ciddi sıxlıq var, təyyarələr dolu uçurlar. Yenə də qiymətlər AZAL-ın birbaşa tənzimləməsi ilə yüksəkdir. Gürcüstanda da hava limanları fəaliyyətə başlayıb, bəzi reyslər bərpa edilib. Orda Türkiyəyə uçuş biletleri Azərbaycandan 2 dəfə ucuz qiymətlərə satılır.

Bu onu göstərir ki, AZAL bazarda qiymət diktəsini davam etdirir. Nə tələbələrə, nə də xəstələrə güzəşt olunur. Bu da bazarda AZAL-ın rəqibinin olmamasının nəticəsidir".

Samirə Ərəbova

Hazırda əksər vətəndaş AZAL-da biletlərin bahalıqından şikayət edir. Bir müddətdir Bakı-İstanbul-Bakı reysi üzrə mütəmadi uçuşlar həyata keçirilir. Bununla yanaşı sərnışın problemi də yoxdur.

"Nə tələbələrə, nə də xəstələrə güzəşt olunur. Bu da bazarda AZAL-ın rəqibinin olmamasının nəticəsidir"

tinləşib.

Bəs, insanlar nə etsinlər? Bəlkə AZAL fikirləşir ki, imkanı zəif olan vətəndaşların ölkədən çıxması da ehtimal olmalıdır.

İqtisadçı-ekspert Natiq Cəfəri "Şərq"ə AZAL-ın bu davranışının illərdir sual doğurduğunu söylədi: "Pandemiyadan öncə də bazarda

insanlar pandemiya dövründən öncəki vaxtlardakı kimi qardaş ölkəyə gedib-gəlirlər. Həm də çarter reyslərinə tələbat da çoxdur. Lakin qiymətlər olduqca bahadır. Məsələn, 800 manatdan aşağı satılan bilet tapmaq mümkün deyil. Belə olduğu halda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə

## Diqqətli olun!

Dələduzlar inandırıcılıq üçün Azərbaycan nömrələrinə keçiblər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından sui-

istifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsilə yazan və onları aldadaaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər. Bu barədə Sputnik Azərbaycan-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

"Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlərinin məntiqi davamıdır. Yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.

Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik", - deyər açıqlamada qeyd olunub.



## Kişinin qoluna qandalı da gərək kişi vursun

Əhməd Qəşəmoğlu: "Oğurluq edən şəxsin həqiqətən də suya ehtiyacı varsa, əksinə, ona kömək etmək lazımdır"



Bu günlərdə sosial şəbəkələrdə mağazadan oğurluq edən şəxsin zəncirləndiyini əks etdirən videogörüntü yayılıb.

Görüntülərdən aydın olur ki, orta yaşlı kişi su oğurladıqı üçün mağaza sahibi tərəfindən "cəzalandırılır". Baş verənlər sosial şəbəkə istifadəçiləri arasında hiddət doğurub. Hər kəs 3-5 manatlıq suya görə bir insanın zəncirlənməsini, üstəlik, mərifətmiş kimi həmin görüntülərin yayılmasını düzgün olmadığını iddia edir. Əlbəttə, bütün bunlar cəmiyyətimizdə maddi dəyərlərin ön planda olduğunu göstərir.

Hadisə barədə düşüncələrini "Şərq"lə bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, oğurluq edən şəxsin həqiqətən də suya ehtiyacı varsa, əksinə, ona kömək etmək lazımdır: "Yadımdadır ki, bir dəfə qadın çörək götürdüüyü üçün onu da videoya çəkib, biabır etmişdilər. Ola bilsin ki, oğurluq edən şəxsin həmin vaxt suya çox ehtiyacı olub. Onu saxlayıb, müəyyən söhbətlər aparmaq lazım idi.

Təəssüf ki, cəmiyyətimizdə mənəvi dəyərlər yox olub gedir. Suyun üstündə insanı bu qədər alçaltmaq olmaz. Həmin şəxslə danışib, onu sadəcə utandıraraq başa salmaq olardı ki, oğurluq yaxşı xüsusiyyət deyil.

Özünü qəhrəman kimi göstərib video çəkmək və bu görüntüləri yaymaq həmin adamın özündə psixoloji problemlər olduğunu göstərir.

Belə hərəkətlər nə cəmiyyətimizə, nə də xalqımıza yaraşır. Xüsusilə indiki ağır bir zamanda bu cür hərəkətlərə yol vermək düzgün deyil".

Yeganə Bayramova

## Bu şəhərdə bir daşı daş üstə qoyanda hamı görür

Qanunsuz tikililərə göz yumanlar məsuliyyətə cəlb olunmalıdır



Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkar edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayilov açıqlamasında bildirib ki, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb: "Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib". İcra nümayəndəsi onu da vurğulayıb ki, işlərin aparılmasında əsas məqsəd qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istira-

hətinin səmərəli təşkilidir: "Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir".

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu məsələdə ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin və yaxud Bakı Şəhərinə daxil olan rayonların məsuliyyəti var. Ekspert qeyd edib ki, çünki bu qanunsuz tikinti prosesi onların gözü qarşısında baş verib: "Bu gün məlumdur ki, Bakıda bir daşı o birisinin üstünə qoyanda hər kəsi görürlər. Yəni burada sual yaranır ki, necə olub ki, o boyda tikinti aparılıb, ancaq onu görməyiblər? Məlumdur ki, sadəcə olaraq kimlərsə vaxtilə buna məqsədyönlü şəkildə göz yumublar. Yaxud da ola bilər ki, bu, korrupsiya sövdələşməsi və s. nəticəsində baş verib. Vətəndaşlarımız ilk növbədə bu cür hallarla qarşılaşmamaq üçün qanunsuz sövdələşmələrə getməməlidirlər. Amma artıq bunu ediblərsə, məsuliyyəti buna gözyumanlar daşıyırlar. Ona görə də ilk növbədə söküləndən öncə onların səbəbləri öyrənilməlidir. Niyə orda tikinti baş verib? Bu, kimin günahıdır? Günah yerli hakimiyyətin üzərindədirsə, onda vətəndaşa mütləq kompensasiya verilməlidir".

Aynurə Pənahqızı

## Həqiqətən pomidorların keyfiyyətində problemlər var

Rusiyadan məhsulların geri qaytarılmasını iqtisadi sanksiya kimi düşünmək doğru deyil

"Rosselxoznadzor"un Dağıstan Respublikası İdarəsinin müfəttişləri

1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

Verilən məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyektinə - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib. Bu səbəbdən məhsulların Rusiyaya gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.

Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru Qadir Bayramlı bildirib ki, məhsulların geri qaytarılmasını iqtisadi sanksiya kimi düşünmək doğru deyil: "Mən hesab etmirəm ki, Azərbaycana qarşı iqtisadi sanksiya tətbiq edilir. Əgər elə olsaydı, sistemli şəkildə həyata keçirilərdi. Görünür, pomidorun keyfiyyətində müəyyən problemlər var. Ümumiyyətlə, dünya bazarına keyfiyyətli məhsul çıxarmaq lazımdır. Keyfiyyətsiz məhsul bazara çıxarılsa, təbii ki, həmin bazar onu qəbul etməyəcək. Hər bir ölkə daxili bazarını yararsız məhsullardan qoruyur".

Aygün Tahirqızı





Tümgeneral Polad Həşimov, 14.07.2020'de Ermenistan-Azərbaycan sınırındaki Tovuz bölgəsindəki çatışmalarda şəhadətə erdi.

## Türkiyədə Polad Həşimova film həsr edilib

Türkiyənin "Yeni Şafak" qəzeti "Tabuta sığmayanlar" videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib.

Videolayihənin P.Həşimova həsr olunmuş 104-cü buraxılışının rejissorları Samir Babaoğlu və Ender Çinar olub.

Filmə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, dekabr ayında layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi.

## Kübra Əliyeva

### xəstəxanaya yerləşdirilib



Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilib.

Bu haqda "Elgizlə izlə" proqramında deyilib. Bildirilib ki, aktrisa əməliyyat olunub.

Aparıcı Elgiz Əkbər K.Əliyevanın əməliyyatının bitdiyini, narkozdan hələ ayılmadığını söyləyib.

# Xatirə İslam telekanallardan qonorar istəyir

*Oqtay Əliyev: "Azərbaycanda belə populyar adam yoxdur ki, gəlməsi üçün pul verəsən. Sadəcə, gündəmdə qalmağın yeni yoludur"*

Müğənni Xatirə İslam dəvət olunduğu verilislərə pul qarşılığında qatılacağını açıqlayıb: "Azərbaycanda bütün verilislərin sponsoru olduğu üçün bu qərarı verdim. Bir proqramı pulla təmin edən qurum mövcuddursa, elə o məbləğdən müğənniyə də ödəniş ayrılabilir. Necə ki, o sponsorlar vasitəsilə aparıcı, redaktor, operator və digər əməkdaşlar maaş alır, orada olan müğənni də 5 manat pul qazanmalıdır.

Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbərləri, əməkdaşları, aparıcıları: hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı. Dünyanın hər bir ölkəsində efiyə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm. Ola bilər, bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdirdir".

*Bəs görəsən, verilislər xanım müğənniyə nə cavab verəcəklər? Onu qonorar qarşılığında dəvət edəcəklərmi?*

**"Şərq" in suallarını cavablandıran prodüser, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dünya təcrübəsində əlaqədar günlərdə, populyar, elçatmaz reytingli müğənnilərlə razılaşma imza-**

layırlar:

"Məsələn, illər öncə "Kanal D" Tarkanla, "Rusiya 1" Alla Puqaçova ilə belə bir müqavilə imzalamışdı. Deyirlər ki, bayram günü ancaq bizim efirimizdə olacaqsınız, ən yeni mahnılarınızı oxuyacaqsınız. Hətta həmin ifalardan fraqman da hazırlayıb, izləyiciyə təqdim edirlər. İki-üç ay əvvəldən anonsu verilir. Müğənniyə bildirirlər ki, başqa kanalda, radioda qonaq olursan, bu mahnıları ifa etmirsen. Həmin günə qədər qaydalara riayət olunur, mən də sənə bir məbləği verirəm. Bilirəm ki, tamaşaçılarımın 40-50 faizi səni gözləyir. Lakin gəlib efiyə söhbət etməyə, hansısa problem haqqında danışmağa pul verilmir. Sosial proqramdır, ora istəyirsən, gəlmə. Bir günə bir kanal 10-15 müğənni çağırır. Hərəsinə 250 manatdan ödəniş olsa, günə 2500 manat edir. Buna qadir olan kanal, dünyanın ən populyar müğənnilərinin konsertini efiyə göstərə bilər. Ən məşhur serialları alıb, yayımlayır. Əmin olar ki, müəyyən qədər reyting gələcək. Amma müğənninin reyting verəcəyi məlum deyil. Üçüncüsü, kanallar bununla razılaşmayacaq. Azərbaycanda belə populyar adam yoxdur ki, gəlməsi üçün pul verəsən. Sadəcə, gündəmdə qalmağın yeni yoludur. Siz də, başqaları da bu haqda yazacaqsınız, verilislərdə danışılacaq. Bir həftə, 10 gün adı hallanacaq.



Fəqət hansısa kanal, verilislər pul vermək bərsində düşünməyəcək də. Efiyə istəmir, gəlməsin. Bir müddət sonra özü deyəcək ki, dəvət edin. Kanallar nə isə itirməyəcək".

*O.Əliyev onu da əlavə edib ki, bu gün estradamızın başında Flora Kerimova və Mübariz Tağıyev durur: "Onlar istənilən verilisdə canla-başla iştirak edirlər. Həmçinin digərlərindən fərqli olaraq yarım saat tez gəlirlər, efiyədə tamamilə başa-bəbə yaradırlar. Onların gəlməyi həmin kanala və tamaşaçılara hörmətləridir. Məsələn, müharibə dövründə Mübariz Tağıyev efiyələrdə iştirak etdi, mahnı oxudu, insanları ruhlandırdı. Şəhid analarına səsənib dedi ki, övladlarınızın qarşısında baş əyirəm. Onlar da fikirləşirdi ki, sayılıb-seçilən insanlar bizə ürək-dirək verir. Harda qalmışdınız o zaman, niyə gəlmirdiniz? Hətta cəmiyyətdə meyxanəçilərə qarşı münasibət birmənalı deyil. Amma onlar da nə isə etdilər. Bəs o birilər? Bəzi müğənnilər cəbhəyə yollandılar. Biri paltar yudu, biri əsgərlərin üzünü qırxdı, digəri yemək bişirdi, mahnı oxudular. Yeni nə isə etdilər. İndi kimsə efiyə çıxmaq üçün pul istəyirsə, gözləsin. Mümkünsüzdür".*

Samirə Ərəbova

# Səyavuş Aslanın oğlu küçələrdə yaşayır



*Sərxan Carçı: "Soruşdum ki, nömrən varmı, bəlkə sənə kömək etmək istəyən oldu, dedi ki, yoxdur"*

ödəyərəm. Sərnəşini görəndə dəhşətə gəldim. Adam, hamımızın sevimlisi, Xalq artisti Səyavuş Aslanın oğlu idi. Mənzərə həqiqətən pis təsir etdi".

**Sərxan bəylə əlaqə saxlayıb, bu haqda ətraflı məlumat öyrəndik.**

**O, "Şərq"ə bildirdi ki, Səyavuş Aslan və xanımı ilə mənasibətləri olub:** "Kitab pasajında işləyirdim, Səyavuş müəllim də ora yaxın yerdə yaşayırdı. Oğlunu da tanıyırdım, bir neçə dəfə görmüşdüm. Bu yaxınlarda televiziya xəbər tutdum ki, maddi durumu yaxşı deyil. Avtobusda əvvəlcə o olduğunu bilmədim. Sürücü kimsə qışqırırdı ki, kartın yoxdursa, düş. Şoferə dedim ki, mən ödəyərəm.

Sonra Səyavuş Aslanın oğlu olduğunu gördüm. Gəldi, yanımda oturdu, mənzil başına çatana qədər dərddəydik. Demək düzgün

çıxmır, amma müəyyən qədər maddi yardım da etdim.

Efiyədən ona bir iş adamının sahib çıxıldığını eşitdiyimi bildirdim. Cavab verdi ki, yalan söhbətdir. Dedim, qardaşının vəziyyəti də yaxşıdır.

Qayıtdı ki, onun da durumu pisdirdi. Sonra söylədi ki, blokda yatıram, mənə dəstək ola bilərənməmi?

Söylədim ki, vallah, bacardığımı etdim və durumunu ictimailəşdirəcəm, bəlkə kimsə dəstək olar. Statusa da rəylər gəldi, bir neçə nəfər paylaşıdı.

Jurnalistin işi də nəyisə yaymaq, işıqlandırmaqdır. Ondan başqa nə isə edə bilmirik. Soruşdum ki, nömrən varmı, bəlkə sənə kömək etmək istəyən oldu. Dedi ki, yoxdur. Təki, sahib çıxan olsun, tapmaq mümkündür. Bəlkə, teatrdan, yaxud da iş adamları, xeyriyyəçilər dəstək olmaq istəyər. O zaman axtarmaq olar".

Samirə Ərəbova

## Adi kağız parçası ilə mənzil alırlar

Ona görə bir mənzil bir neçə vətəndaşa satılır

**Adətən seriallarda "bir mənzilin iki sahibi" senariləri ilə qarşılaşırıq. İndi isə realıqda rastımıza çıxıb.**

XXI əsrdə, müasir dövrdə yaşamağımız baxmayaraq, belə dələduzluq halları ilə təəssüf ki, üzleşirik. Bu dəfə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yeni tikilən binada bir mənzil iki şəxsə satılıb.

Bu hal ilk deyil. Həmin binadan mənzil alan digər şəxslər də bildirirlər ki, onlara satılan mənzilin iki sahibi var.

Qeyd edək ki, "RT LTD" MTK-dan verilən məlumata görə, şikayətçilərin problemi artıq həll olunub. Yaxın günlərdə onların verdikləri pul geri qaytarılacaq.

**Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Natiq Cəfəri bu məsələ ilə bağlı dəfələrlə cinayət işləri açıldığını deyib:** "İnsanların sadələh olmasından daha çox, məsələnin qanunvericilik səviyyəsində həllinə dair problemlər var. Bəzi ölkələrdə yeni tikililərin satışına təhviddən sonra icazə verilir. Bizdə isə belə deyil.

Elə binalar var ki, hələ də dövlət tərəfindən qeydiyyatdan alınmayıb. Bu da bina tikənlərə özlərinin daxili qaydalarına uyğun olaraq adi kağız parçası kimi müqavilə bağlamalarına imkan yaradır.

Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var. Bir neçə qurumdan icazə alınmalı, həmçinin insan faktorunun müdaxilələri də olmamalıdır. Lakin Azərbaycan realıqında isə çox zaman icazələr üçün qeyri-leqal ödənişlərin olması tələb edilir.

Nəticədə mənzilin bir neçə vətəndaşa satılması vəziyyəti yaranır".

Aygün Tahirqızı



# Son məktub ortaya çıxdı!

“Sonsuz yuxuya dalacağam, başla məni, sevgilim”



(Əvəli səh: 16-da)

Uludağ Universitetinin rektoru Prof. Dr. Ahmet Saim Kılavuz isə açıqlamasında, "Prosesi həssaslıqla izləyirik" deyib.

Mustafa Yalçın çərşənbə axşamı, səhər saat 08.00 radələrində "Xizək sürməyə gedirəm" deyərək evdən çıxıb. 27 AR 993 nömrəli avtomobiliyle evdən ayrılan Yalçından xəbər ala bilməyən yaxınları, vəziyyəti polis və jandarma qruplarına bildirib. Hərəkətə keçən qruplar, avtomobilin Uludağ yoluna doğru hərəkət etdiyini təsbit ediblər. Bölgədə aparılan axtarış zamanı Yalçının avtomobili, Uludağ yolunun 11-ci kilometrliyində boş tapılıb. Yalçının itkin düşdüyü ehtimal olunaraq bölgəyə çox sayda axtarış dəstəsi cəlb edilib.

Sonunda Yalçının cansız bədəni, avtomobilindən 1 kilometr uzaqlıqdakı meşəlik sahədə aşkarlanıb. Təxmini yarım metr qarın altında olan Yalçının, intihar etdiyi müəyyən olunub.

**Yalçının intihardan əvvəl ailəsinə və sevgilisinə yazdığı 5 səhifəli məktubu ortaya çıxıb:** "İronik olan budur ki, insanların bir-birinə dözməsinə mən dözə bilmədim. Əncir tumunu doldurmayaq səbəblərlə bir-birini təhqir edənlər, bir-birini incidənlər, ürək qırıqlar mənə ümitsizliyə sürüklədi. Bu tip insanlarla həmsöhbət olmaq istəmirəm. Zorba insanlar güclərini istifadə edərək qor-

xu krallığı qurub, özündən zəifləri tir-tir əsdirirlər və qalxıb da bir şey deyə bilmirsən. Çünki səni də üzür. Əzib keçir".

**Mustafa Yalçın, məktubunun davamında belə yazıb:** "Qar fotoqrafı olmaq istəyirdim. Bütün quşların şəkillərini çəkib kataloq halına gətirmək kimi bir fikrim vardı. Bəlkə də yüzdə 10 faizini belə bacara bilmədim. Ən çox utanc şey isə

bir alətdə ifa edə bilməməkdir. Pianonu öyrənmə bilmədim. Bunlardan başqa elmi, tarixi gəzintimi reallaşdırma bilmədim. Ən çox yarım qalan işim budur. Kaş ki, sevdiyim alimlərin məzarlarını ziyarət edə biləydim. Dünyadakı maraqlı muzeyləri görmək istəyirdim. Elmi bir youtube kanalı da qurmaq istəyirdim".

**Məktubunda sevgilisi Özgəyə də səslənən Yalçın, bunları yazıb:**

"Canım Özgəm... Səbəbsiz görünən gedişim üçün ən çox səndən üzr istəyirəm. Məni başlağımı istəyirəm. Səni həqiqətən çox sevirdim. Sənə söz verdim özümü öldürməyəcəm, amma sözümü tuta bilmədim. Ölümümə görə kimsəni günahlandırma. Səninlə keçirdiyim vaxtlar o qədər kefli idi ki, hər saniyəsi ağımda qalıb. Geridə qalanlara, ən çox sənə və ailəmə, iş yoldaşlarıma acı çəkdiyimlərimin fərqindəyəm. Sizlərdən üzr istəyirəm. Özgəm... Sən məni illərcə həyata bağlayan səbəb oldun. Sənin xəstəliyinin də eyni günə təsadüf etməsi çox pis oldu. Əvvəl təxirə salmaq istədim, amma edə bilmədim".

**Sevgilisindən onu unutmasını istəyən Yalçın,** "Özgəm... Məni uzun müddət xatırlama, olarmı? Mən unudulmaq istəyirəm. Məni sənə xatırladacaq foto və ya əşya saxlama. Evə gəldim pişiyin yeməyini verdim. Balıqları yemədim, çiçəkləri suladım. Şəkillərimizə baxdım. Gecə çox az yatdım. Zətin səhər sonsuz yuxuya dalacağam. Başla məni, sevgilim! Çox gözəl kitabxanam var. Çox qiymətli kitablarım var. Onları tək qoyduğuma üzülürəm. Kitab da yazacağdım, amma ömrüm çatmadı. Bütün fərdi əşyalarım Özgəninindir. O nə diləsə, o şəkildə edilsin. İstər ailəmə və yoldaşlarıma xatirə olaraq verər, istəsə hamısını yandırar" deyərək qeyd buraxıb.

Mustafa Yalçın, məktubda özünü öldürəcəyi yeri belə izah edib: "Beş il əvvəl Bursaya gələndə Uludağda gecə tək başıma düşərgə saldıığım bir yer vardı. Oranı çox sevmişdim və xəritəmə işarələmişdim. Təkrar bura gələcəyəm demişdim. Gedə bilmədim, amma bu günə qismətmiş. Fikirlərimi bitirməyi və kitabımı nəşr etməyi çox istəyirdim. Layihəni çox sevdim və çox əmək verdim. Bitirə bilsəydim möcüzə olacaqdı. Almaniyadan sifariş verdiyim kimyəvi maddələr gələcək. Bir ara layihə üçün sıradakı mərhələni keçib ölüm deyərək düşündüm, amma gözləyə bilmədim. Layihə müəllimimi xəyal qırıqlığına uğratdığım üçün özümdən utanıram əslində".

**Məktubun sonunda isə bu ifadələr yer alıb:**

"Gözəl bir vida yazısı yaza biləcəyimi düşünmüşdüm, amma ölüm anı yaxınlaşdıqca bir şey yazmaq gəlmir içimdən. Bir şey yazmadan da gedə bilirdim, amma ölümümün arxasından cinayət kimi şeylər düşünülməsin və ya kimsədən şübhələnilməsin deyərək yazmağa qərar verdim. Buna görə yazdım".

**Həkim Mustafa Yalçının yaxını və eyni zamanda Yayıdağlılar Dərnəyi rəhbəri Məmməd Yalçın,** "Rəhmətlik həkim Mustafa Yalçın, dərnəyimizin də yardımçı olduğu, təqaüd verdiyi tələbələrden biri idi. Çox sevdiyimiz, saydığımız bir qardaşımız idi. Bizlərə, Hacettepe Universitetində çox-çox köməkləri oldu, hətta qızıma qan da verən bir qardaşım idi. Bizə ölmüylə çox böyük bir acı və iztirab verib getdi. Məkanı cənnət olsun, Allah rəhmət etsin" deyərək bildirib.

Turan

## Yeni telefon modeli gəlir

Təqdim etmə təxminən 3 həftədən sonra baş tutacaq

"Realme" yaxın günlərdə ictimaiyyətə yeni telefon modelini təqdim edəcək.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, artıq təqdimat tarixi də müəyyənləşib. Tədbir təxminən 3 həftədən sonra baş tutacaq. Yeni model bir çox yüksək texnoloji xüsusiyyətlərə malikdir.

"Realme"nin icraçı direktoru Xu Qi telefonla bağlı bəzi məlumatları paylaşmış. O bildirib ki, telefon "Realme GT 5G" adı altında rəsmi olaraq martın 4-də ictimaiyyətə təqdim ediləcək: "Telefon "süni zəka" xüsusiyyətlərinə malikdir. Bəzi detallara görə o, sürətli şarj xüsusiyyətinə sahib olacaq. Hətta onun 5G bağlantısı da olacaq. Telefonun xüsusiyyətlərinə gəldikdə, o, ekran tərəfində 120 Hz ekran yeniləmə sürətinə, 6.81 düym ölçülü bir OLED quruluşuna malikdir. Bundan əlavə, telefonun arxasında 64 megapiksəllik əsas kamera var. Telefon 12 GB RAM, 256 GB daxili yaddaşa və Android 11 əməliyyat sistemində sahib olacaq. Telefon artıq TENAA sertifikatlaşdırma platformasında RMX2202 adı ilə çıxıb".

Aynurə

## "Nar" "Əlilliyi olan şəxslərin məşğulluğu" ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşmış

18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib.

Tədbir Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhəli Fondu (UNFPA) tərəfindən icra edilən "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Vətənlərinin Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.

Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan "Nar" onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən "Təlim məktəbi" layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyətli şəxs peşə təlimlərini başa vurmuşdur.

*Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.*

Elan

Əliyev Səid Hikmət oğluna məxsus Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Cənub ərazi Baş Gömrük İdarəsinin, Astara gömrük postunun 20-11 nömrəli xidməti vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

## 99 yaşlı şahzadə xəstəxanaya yerləşdirildi

Philipin son görüntüləri hər kəsi şoka salıb

İngiltərə Kraliçası II Yelizaveta-nın heyat yoldaşı şahzadə Philipin son görüntüləri hər kəsi şoka salıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, özünü yaxşı hiss etmədiyi üçün bir neçə gün bundan öncə 99 yaşlı şahzadə xəstəxanaya yerləşdirilib. Bəzi şəxslər şahzadənin hazırkı xəstəliyinin yeni koronavirus növü ilə əlaqəli olduğunu iddia ediblər. Lakin krallıq bunu təkzib edib. Son dəfə kraliça ilə keçən ilin noyabrında görüntülənən Philipin yanvarın 9-da koronavirusa qarşı peyvənd olunduğu qeyd



dada olan Sandringham evinə gedəcəyini açıqlayıblar.

Aynurə

Baş redaktor: Akif Aşırı

Baş redaktorun müavini: Yusif Nəzəri

Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu: Mələhət Rzayeva, Şeymə Bayramova, İsmayıl Qocayev, Yegənə Bayramova, Kənan Eynuroğlu, Kənan Novruzov

Texniki heyət: Rüşət Dadaşov, İmamcan Əliyev

Qəzet "Şərq"nin kompüter mərkəzində yığılır, səhifələnilir və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb. Lisenziya: 535  
www.sherg.az  
e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı.  
Telefon: 447-32-41  
538-44-50, internet 538-44-15, indeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank"ın ASC  
1 sayılı Nəsimi filialı 9900003611  
SWIFT BIK: AIBAZZ22  
Kod 200112 MİH AZ37NABZ013501000000001944  
VÖEN 1300414651  
İndeks: 0330  
Tirajı: 2550 Sifariş: 322

## Quşlar üçün ağaclara alma asdılar

Gənclər bunun tam yeni bir layihə olduğunu bildiriblər



Sərt qış günlərində qida tapmaqda çətinlik çəkən quşlar üçün gənclər maraqlı üsula əl atıblar.

"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə yaşayan bir qrup gənc bazarda satılmayan almaları alaraq onları ağaclara asıblar. Gənclər bunun tam yeni bir layihə olduğunu bildiriblər. Layihəni hazırlayan gənclər artıq bunu bir sıra kəndlərdə, rayon mərkəzlərində və habelə, dağlıq ərazilərdə həyata keçiriblər.

Hakim iqtidar partiyasının İlçe Gənclik şöbəsinin başçısı Ali Kayalı jurnalistlərə açıqlamasında atdıqları addımdan çox xoşbəxt olduqlarını bildirib: "Dostlarımla soyuq havalarda sahibsiz heyvanlar dəstək olmaq üçün belə bir layihəni həyata keçirmək qərarına gəldik. Bazarlardan almaları alaraq onları ağaclara asdıq. Bu işi görərkən çox xoşbəxt oluruq. Çünki bunun sayəsində sahibsiz heyvanlar qida əldə edə bilirlər. Havanın soyuq və isti olmasından asılı olmayaraq 24 saat sahibsiz heyvanların yanındaıq. Artıq yeni layihələrimizi də hazırlayıq. Hesab edirəm ki, hər kəs belə bir iş görse, o zaman sahibsiz heyvanların da dəyəri bilinər".

Aynurə

## Acunun ümidləri puç oldu

Bu, Türkiyə serialları tarixində ən aşağı göstəricidir



İş adamı Acun Ilıcalının yeni yayıma başlayan "Exxen" platformasındakı "Bu benim masalım" serialı gözələnə nəticəni verməyib.

Axşam.az xəbər verir ki, baş rollarında müğənni Aleyna Tilki və "Survivor 2020" qalibi Cemal Canın rol aldığı ekran işi IMDB "Star Metre" reyting siyahısındakı 10 ballıq sistemdə cəmi 1,7 səs toplayıb. Bu, Türkiyə serialları tarixində ən aşağı göstəricidir.

Acun Ilıcalı gənclər üçün nəzərdə tutulan serialdan ümid bəslədiyi nəticəni ala bilməyib. "Bu benim masalım"ın ikinci mövsüm davam edib-etməyəcəyi isə hələlik belli deyil.

## Amansız qətl...

Uşaqlarının gözü qarşısında arvadını boğdu



Qaziantepdə dəhşətli cinayət hadisəsi yaşanıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Suriya vətəndaşı olan 38 yaşlı Ali Hüseyin həyat yoldaşı 36 yaşlı Nur Cəmil Hüseyini 5 uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib. Hadisə səhər saatlarında Bəydilli məhəlləsində üç mərtəbəli fərdi binanın birinci mərtəbəsində baş verib. Ali Hüseyin və həyat yoldaşı arasında naməlum səbəbdən evlərcə mübahisə düşüb. Qısa müddətdən sonra onlar arasında dava daha da böyüyüb. Bu zaman əsəbiləşən er mətbəxdən götürdüyü bıçağı uşaqlarının gözləri qarşısında arvadının sinəsinə sancıb. Ürəyi bununla soyumayan Ali Hüseyin əlləri ilə arvadının boğazını sıxıb. Həyat yoldaşının hərəkətsiz olduğunu gören Ali hadisə yerindən dərhal qaçıb. Uşaqların qışqırığı səslərinə gələn qonşular Nur Cəmil Hüseyini qan içində tapıblar. Dərhal aidiyyəti qurumlara xəbər verilib. Hadisə yerinə gələn polisler və həkimlər onun hadisə yerində öldüyünü bildiriblər. Ali Hüseyinin tutulması istiqamətində tədbirlər görülür.

Aynurə



# Son məktub ortaya çıxdı!

"Sonsuz yuxuya dalacağam, bağışla məni, sevgilim"

Bursa şəhərində Mustafa "Xizək sürməyə gədirəm" deyərək evdən çıxıb. 15 saat sonra Uludağın ətkələrindəki meşəlik sahədən cansız bədəni tapılıb.

Assistent həkim Mustafa Yalçının intihar etməmişdən öncə yazdığı məktubu ortaya çıxıb. Yalçın məktubunda həmkarı, sevgilisine, "Canım, Özgəm... Səbəbsiz görünən gedişim üçün ən çox səndən üzr istəyirəm. Məni bağışlamağın istəyirəm. Səni həqiqətən çox sevirem. Sənə söz verdim özümü öldürməyəcəm, amma sözü tuta bilmədim. Ölümümle əlaqədar kimsəni günahlandırma" yazdığı qeydi məlum olub.

(Davamı səh: 15-də)

Turan



## Türkiyədə ailəlilər subaylara nisbətən daha xoşbəxtdirlər

Ölkədə özünü ən xoşbəxt hiss edənlər isə yaşı 65-dən yuxarı olanlardır



Azertac xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.

Yaşı 18-dən yuxarı olanlar arasında aparılan tədqiqatlar onu göstərib ki, Türkiyə əhalisi arasında kişilərə nisbətən qadınlar özlərini daha xoşbəxt hiss edirlər. Belə ki, 2020-ci ildə ölkədə xoşbəxt qadınların sayı ümumi rəqəmin 53,1 faizini təşkil edib. Araşdırma onu da göstərib ki, Türkiyədə ailəli şəxslər subaylara nisbətən daha xoşbəxtdirlər. Bu da, ümumi rəqəmin 51,7 faizini təşkil edir.

Ölkədə özünü ən xoşbəxt hiss edənlər isə yaşı 65-dən yuxarı olanlardır.

Tədqiqatlar onu da göstərib ki, qardaş ölkədə insanları ən çox sağlam olmaq xoşbəxt edir.



## Acı bibərə borcludur

Ceylonun gözəllik sirri bəlli oldu

Qüursuz və gözəl dərisi ilə illərə meydan oxuyan müğənni Cennifer Lopez gözəllik sirrini açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, sənətçi belə gözəl üz dərisinin hamar və parıltılı olmasını hər zaman istifadə etdiyi acı bibərə borcludur.

Acı bibər diyetoloqlar tərəfindən də tövsiyyə edilir. Belə ki, dəriyə parıltı verir, yaşlanmanın qarşısını alır, qırıqları azaldır.